

0117_Az_Qiyabi_Yekun imtahan testinin sualları**Fənn : 0117 Aqrobiznes və ərzaq təhlükəsizliyi**

1 Aqrobiznes sisteminin əsas məqsədlərindən biri hansıdır?

- aqrobiznes sistemində dayanıqlı inkişafa nail olunmasının qarşısının alınması
- ölkənin strateji iqtisadi maraqlarının qorunması, iqtisadi müstəqilliyin təmin edilməsi
- ərzaq təhlükəsizliyinin təmin edilməsi
- daxili bazarın daxili istehsalçılardan qorunması
- daxili bazarın xarici istehsalçılara verilməsi

2 “Aqrobiznesin iqtisadiyyatı və təşkili” necə fəndir?

- subyektiv fənn
- yeni formalaşan iqtisadi fənn
- əvvəldən formalaşan fənn
- tarixi fənn
- obyektiv fənn

3 Aqrobiznes sistemində sahibkarlıq fəaliyyəti hansı amillərlə bilavasitə bağlıdır?

- əsas fondlarını kirayəyə verməklə
- əmtələr və xidmətlərlə
- xarici ölkələrə səyahət etməklə
- yeni avtomobillər almaqla
- texnikanı icarəyə verməklə

4 Əmtələr necə əşyalardır?

- kombibiooji
- fiziki-maddi
- coqrafi-tarixi
- kimyəvi-biooloji
- mikrobioloji

5 Xidmətlər aqrobiznes sistemində maddidirmi?

- fiziki əşyadır
- maddi deyildir
- maddi əşyalardır
- gözə görünəndir
- gözdən asılandır

6 Sahibkarlıq fəaliyyətində hansı sahələr xidmətlərə aiddir?

- kəndli (fermer) təsərrüfatları
- bank, sığorta, nəqliyyat, reklam, turizm və s.
- kiçik müəssisələr
- kooperativlər

- icarə kollektivləri

7 Biznes və onun iştirakçıları hansı mühit çərçivəsində fəaliyyət göstərirlər?

- institusional mühit
 hüquqi mühit
 sosial-mədəni mühit
 texniki mühit
 fiziki və coğrafi mühit

8 Aqrobiznes sistemində sosial-mədəni mühit nədir?

- kimyalaşdırma sahəsində sahibkarlıq fəaliyyətinə təsir göstərmək
 müəyyən zövq və dəbə uyğun olan məhsullara əhalinin üstünlük verməsi ilə xarakterizə olunur
 elmi-texniki tərəqqinin inkişaf səviyyəsini əhatə edir
 məlumatların öyrənilməsinin avtomatlaşdırılması
 sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün təbii şəraitin olması

9 Sahibkarlıq fəaliyyətində fiziki və coğrafi mühit nədir?

- sahibkarların işgüzar kommersiya əməliyyatları həyata keçirilməsinə şərait yaradır
 sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün təbii şərait ilə xarakterizə olunur
 müasir elmin inkişaf səviyyəsi
 müxtəlif texniki strukturların yaradılması ilə xarakterizə edilir
 sahibkarların fiziki sahibkarlığın əhatə edir

10 Sahibkarlıq fəaliyyətində texniki mühitin mahiyyəti nədir?

- sahibkarların enerji ilə təmin edilməsi
 elmi-texniki tərəqqi inkişaf səviyyəsini məlumatların işlənməsinin avtomatlaşdırılması və s.
 müxtəlif texniki obyektlərin yaradılması
 qarşılıqlı səmərəlilik prinsipinin olması
 xammal və enerji ehtiyatlarının əldə edilməsi

11 Aqrobiznes hansı funksiyaların yerinə yetirilməsini özündə əks etdirir?

- biznesin təşkili məsələlərini
 kadr, maddi-texniki təminat, marketinq
 investisiya, innovasiyanı
 kapital qoyuşlarını
 menecmentin təşkilini

12 İnkişaf etmiş dünya ölkələrində biznesin neçə blokdan ibarət sadə modeli fəaliyyət göstərir?

- üç
 iki
 dörd
 beş
 bir

13 Biznesin konsepsiyasının əsasını nələr təşkil edir?

- makroelementlər, mikroelementlər
- makromühit, mikromühit
- makroiqtisadiyyat, mikroiqtisadiyyat
- makroservis, mikroservis
- makrosəviyyə, mikrosəviyyə

14 İqtisadi, hüquqi, siyasi, sosial-mədəni, texnoloji, fiziki-coğrafi fəaliyyət şəraitini hansı model mühit təşkil edir?

- makroiqtisadi mühit
- makromühit
- mikromühit
- mikroiqtisadi mühit
- mikrobioloji mühit

15 İnstitusional sistemi əhatə edən mühit hansıdır?

- mikrobioloji
- mikromühit
- makromühit
- makroiqtisadi
- mikroiqtisadi

16 İqtisadi şərait necə müəyyən olunur?

- məşğulluq haqqında qanunlar və qərarlarla
- sərbəst iş yerlərinin sayı, işçi qüvvələrinin artıqlığı və çatışmamazlığı ilə, pul resurslarının miqdarı ilə
- iqtisadi fəaliyyəti tənzimləyən qanun və qərarlar ilə
- bazar kontroqenlərin təcrid olunmuş şəraitdə yaşaması ilə
- aqrar islahatlar haqqında qanunla

17 Aqrobiznes sistemində dayanıqlı inkişafa nail olunmasının ən mühüm amili hansıdır?

- fərdi şəxslərin və təşkilatların həyata keçirdiyi fəaliyyət
- istehsal potensialından səmərəli istifadənin təmin edilməsidir
- qeyri istehsal potensialından səmərəsiz istifadə olunması
- istehsalın planlaşdırılmasının təmin edilməsi
- istehsalın qismən mexanikləşdirilməsinə nail olunması

18 İqtisadi potensialdan səmərəli istifadənin təmin edilməsinin mahiyyəti nədir?

- daxili bazarın qorunması
- xammal, kapital, əmək ehtiyatları və torpaq ehtiyatlarından əldə edilən gəlirin artırılması
- ixtisaslı mütəxəssis və kadr hazırlığının təşkili
- əməyin elmi təşkilinin gücləndirilməsi
- əmək bazarının tənzimlənməsi

19 “Aqrobiznesin iqtisadiyyatı və təşkili” fənninin predmeti nədir?

- təsərrüfat fəaliyyətinin özünü tənzimlənməsi prosesidir
- sahibkarlıq fəaliyyəti aspektini səciyyələndirən iqtisadi münasibətlər prosesidir

- xammal, maşın və avadanlıqların əldə edilməsi prosesidir
- istehlakçıların ehtiyaclarının öyrənilməsi və müəssisələr arasında mübadilə prosesidir
- əmtəələr istehsalı və xidmətlərin əldə olunması və satışı üzrə fəaliyyətdir

20 Kommersiya müəssisəsi və ya biznes təşkilatı nəyə deyilir?

- maldarlıq məhsullarının emalının təşkili
- pullar mübadilə üçün əmtəələr, xidmətlərinin istehsalını, alınmasını və satılmasını həyata keçirən müəssisə
- k/t-ı məhsullarının emal edən müəssisə
- sənaye məhsullarının emalının təşkili
- balıqçılıq məhsullarının emalının təşkili

21 Biznes hansı fəaliyyətin nəticəsini və məqsədini idarə edir?

- xidmət fəaliyyətinin
- sahibkarlıq fəaliyyətinin
- maliyyə fəaliyyətinin
- kredit fəaliyyətinin
- istehsal fəaliyyətinin

22 İqtisadi fəaliyyəti tənzimləyən qanunlar hansı təşkilat tərəfindən qəbul edilir?

- İqtisadi inkişaf Nazirliyi
- ölkə parlamenti
- ölkənin Nazirlər Kabineti
- prezidentin İcra Aparatı
- Kənd Təsərrüfatı Nazirliyi

23 Bazar iqtisadiyyatını bir əlamətlə xarakterizə etmək düzgündürmü?

- bir əlamətlə səciyələndirmək olar
- düzgün deyildir
- düzgündür
- xarakterizə etmək olar
- xarakterizə etmək vacibdir

24 Bazar münasibətlərini birtərəfli xarakterizə edən hansı anlayışlardan istifadə edilir?

- səhmdar cəmiyyəti, kooperasiya
- kapitalist, xüsusi mülkiyyət, təbii iqtisadiyyat
- sosialist, ictimai mülkiyyət, dövlət mülkiyyəti
- kolxoz, sovxoz, birgə təsərrüfat
- trest, korporasiya, sindikat

25 İstehsal, bölgü, mübadilə və ictimai məhsulun istehlakı da daxil olmaqla geniş təkrar istehsal prosesinə güclü təsir edən mühüm vasitə hansıdır?

- dövlət iqtisadiyyatı
- bazar iqtisadiyyatı
- ölkə iqtisadiyyatı
- makroiqtisadiyyat

- mikroiqtisadiyyat

26 Cəmiyyətin təsərrüfat-iqtisadi fəaliyyəti bir başa hansı təsir vasitələri ilə tənzimlənir?

- təbii-iqtisadi mühit ilə
 idarəetmə metodları və ya dolayı
 iqtisadi mexanizmin tətbiqi ilə
 bazar mexanizmi ilə
 sosial-iqtisadi mexanizmlə

27 Plan mexanizminin tətbiqinin mahiyyəti nədir?

- özünü tənzimləmə mexanizminin işə düşməsi
 müəssisədaxili və ya ayrı-ayrı təsərrüfat vahidlərinin plana uyğun fəaliyyətini, həmçinin makrosəviyyədə dövlətin tənzimləmə funksiyalarını əhatə edir
 tələb və təklif əsasında fəaliyyəti əhatə edir
 bazar qiymətlərinin aşağı düşməsi, istehsalın azalması
 azad bazar qiymətlərinin hakim mövqə tutması

28 Bazar mexanizmi nədir?

- əmək ehtiyatlarından səmərəli istifadə
 cəmiyyətdə iqtisadi münasibətlərin əsas forması olub, təsərrüfat subyektləri arasındakı əlaqələrdə mühüm rol oynayır
 cəmiyyət üzvlərinin şəxsi gəlir və mənfəət əldə etməsi
 əmək bazarının tənzimlənməsi
 ərazi məşğulluq proqramının hazırlanması

29 Plan mexanizmi hansı sistemi formalaşdırır?

- bazar fəaliyyətini
 inzibati amirlik sistemini
 bazar modelini
 bazar qanunauyğunluqları
 bazar subyektlərini

30 Bazar mexanizminin fəaliyyəti hansı formada təzahür edir?

- özündə fəaliyyət göstərən
 özünü tənzimləmə
 özünü tənzimləməyə
 özündən asılı
 özünə güvənən

31 Özünü tənzimləmə mexanizmi necə formalaşır?

- plan mexanizminin fəaliyyəti ilə
 tələb və təklif əsasında fəaliyyət göstərən azad bazar qiymətləri və istehsalçılar arasında rəqabətin olması ilə
 bazarda fəaliyyət göstərən subyektlərin arasında rəqabətin olmaması ilə
 bazar rəqabətinin sərt və amansız şəkildə fəaliyyət göstərməməsi ilə
 bazarda subyektlərin toplanması ilə

32 İqtisadi subyektlərin və proseslərin təbii inkişafını və iqtisadiyyatda təsərrüfatçılığın fəaliyyətinə şərait yaradılmasını hansı mexanizm təmin edir?

- əmək mexanizmi
- bazar mexanizmi
- plan mexanizmi
- kommertiya mexanizmi
- biznes mexanizmi

33 Bazarda istehsalçıların təbəqələşməsinə və diferensiaslaşmasına səbəb nədir?

- fəaliyyət növünün sərbəst seçilməməsi
- bazar rəqabətinin sət və amansız şəkildə fəaliyyət göstərməsi
- bazar rəqabətinin zəif olması
- istehsalçıların dağınıq şəkildə fəaliyyət göstərməsi
- bazanın təbii seçmə üzərində qurulmaması

34 Bazar hansı proses üzərində qurulur və hansı əsasda dövr edir?

- bazar təbii seçmə üzərində qurulmur
- təbii seçmə üzərində qurulur və müntəzəm olaraq zəiflərin və azad rəqabətə davam gətirməyən gücsüzlərin yeniləri, daha güclüləri ilə əvəz edilməsi əsasında
- gücsüzlərin, güclülərə rəqib çıxması əsasında
- daha zəiflərin, daha güclüləri əvəz etməsi ilə
- azad rəqabətə davam gətirənlərin yeniləri ilə daha zəifləri ilə əvəz edilməsi əsasında

35 Özünü tənzimləmənin səciyyəvi cəhətlərindən biri də hansıdır?

- müəssisələrin dağılmasıdır
- müəssisələrin yaranmasıdır
- müəssisələrin müflisləşməsidir
- müəssisələrin zərərli işləməsidir
- müəssisələrin rentabelli işləməsidir

36 İqtisadi sərbəstlik prinsipinin reallaşmasının mühüm istiqaməti nədir?

- müəssisənin genişləndirilməsi
- müəssisənin yaranması
- müəssisənin bağlanması
- müəssisənin müflisləşməsi
- müəssisənin zəifləməsi

37 Bazar iqtisadiyyatının başlıca prinsipi nədir?

- bazar subyektlərinə əlverişli şəraitin yaradılmamasıdır
- bütün təsərrüfat subyektlərinə onlar üçün əlverişli iqtisadi fəaliyyət növü seçmək, dövlət qanunları ilə fəaliyyəti həyata keçirmək hüququnun verilməsidir
- bütün təsərrüfat subyektlərinə fəaliyyət növünün dövlət tərəfindən seçilməsidir
- bazar subyektlərinə dövlət qanunları ilə yol verilməyən fəaliyyət növünün seçilməsidir
- qanunla qadağan olunan fəaliyyət növünün həyata keçirilməsidir

38 Müəssisələrin öz-özünə yaranması və bağlanması istehsala hansı imkanları verir?

- istehsalda məşğulluğun azalmasına
- istehsalın yeniləşməsinə, struktur dinamikasının yüksəlməsinə
- istehsalın azalmasına və sosial gərginliyin artmasına
- istehsalın struktur dinamikasının azalmasına
- istehsalda işsizliyin artmasına

39 Müəssisənin fəaliyyətinin dayandırılması hansı zərurətdən doğur?

- müəssisənin düzgün idarə olunmaması
- müəssisənin müflisləşməsi
- məhsul istehsalının sürətlə artması
- müəssisədə artım böhranının əmələ gəlməsi
- müəssisənin istehsal etdiyi məhsulun keyfiyyətinin aşağı olması

40 İqtisadi fəaliyyət növü dedikdə hansı fəaliyyət nəzərdə tutulur?

- qanunla qadağan olunan kommersiya fəaliyyəti
- məhsulun istehsalı-satışı, xidmətlərin göstərilməsi, maliyyə-kredit və idarəetmə fəaliyyəti
- qanunla qadağan edilən iqtisadi fəaliyyət növü
- qanunla qadağan edilən biznes fəaliyyət növü
- narkotik bitkilərin əkilməsi və becərilməsi

41 Qanunla iqtisadi və təsərrüfat fəaliyyətinin hansı növü qadağan edilir?

- istehsal vasitələrini, torpağı satmaq
- insanların azadlığı, ictimai sabitlik üçün real təhlükə törədən və mənəvi normalarla ziddiyyət təşkil edən
- torpaq sahələrini, bina, xammal və qurğuları satmaq
- gəlir əldə etmək üçün bazarı müxtəlif növ əmtəələrlə təchiz etmək
- bir çox hallarda özlərinə məxsus əmlakları satmaqdan imtina etmək

42 Hansı tədbirlərin aparılması sayəsində iqtisadiyyatın aqrar bölməsi özəlləşdirilmiş kənd təsərrüfatı məhsullarının istehsalı azad bazar tələblərinə tabe edilmişdir?

- xarici ölkələrin təcrübəsi sayəsində
- islahatların aparılması sayəsində
- elmi araşdırmaların sayəsində
- qabaqcıl təcrübənin tətbiqi sayəsində
- elmi-texniki tərəqqinin nailiyyətləri sayəsində

43 Aqrar bölmədə bazar münasibətlərinə keçidi reallaşdırmaq məqsədilə çoxsaylı hansı sənədlər qəbul edilmişdir?

- BMT-nin qərarları
- hüquqi normativ
- kooperativ fermer təsərrüfatı
- kooperativ fermer assosiasiyaları
- beynəlxalq təşkilatların sənədləri

44 Həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatında müxtəlif mülkiyyətə əsaslanan hansı təsərrüfatçılıq formaları yaranmışdır?

- kənd təsərrüfatı maliyyə-kredit assosiasiyaları
- kəndli (fermer) təsərrüfatı, kiçik müəssisələr, istehsal kooperativləri, səhmdar cəmiyyətləri
- kənd təsərrüfatı korporasiyası
- kənd təsərrüfatı sindikatları
- kənd təsərrüfatları fermer kooperativləri

45 Formalaşmaqda olan aqrobiznesin sisteminin əsasını nə təşkil edir?

- maliyyə-kredit, elmi informasiya fəaliyyəti
- sahibkarlıq və azad rəqabət mühitinə əsaslanan çoxukladlı iqtisadiyyatın formalaşması
- dövlət qanunları ilə yol verilən fəaliyyətin həyata keçirilməsi
- məhsul istehsalı xidmətlərin göstərilməsi
- məhsul istehsalı-satışı, həmçinin ticarət vasitəçilik fəaliyyətinin göstərilməsi

46 Aqrobiznesin təşkil forması kimi korporasiya nədir?

- birgə müəssisələrin birliyi
- müəssisə və firmaların birliyi
- kolxoz və sovxozların birləşməsi
- heyvandarlıq fermalarının birliyi
- birgə təsərrüfatların birliyi

47 Korporasiyanın mahiyyəti:

- k/t məhsulları istehsalı üzrə kiçik müəssisələr
- müəssisə və firmalar birləşib hüquqi şəxs olub hər bir mülkiyyətçinin məsuliyyəti müəssisəyə qoyduğu əmanətin həcmi ilə məhdudlaşır
- müxtəlif təyinatlı normativ aktların hazırlanması
- kəndli (fermer) təsərrüfatlarının formalaşması
- istehsal kooperativlərinin təşkili

48 Korporasiya hansı əsasda fəaliyyət göstərir?

- fyuçers
- payçılıq
- müqavilə
- kontrakt
- saziş

49 Korporasiyanın sahibi kim ola bilər?

- cəmiyyətin qapısında duran hər bir kəs
- cəmiyyətin səhmlərini alan ayrı-ayrı şəxslər
- cəmiyyətə üzv olmaq üçün ərizə verən hər kəs
- cəmiyyətin işini izləyən hər bir şəxs
- cəmiyyətin üzvləri ilə dost olan şəxs

50 Korporasiyanın yaradılması zamanı çoxlu sayda iştirakçıların nəyi cəmləşir?

- maşın və avadanlıqları
- maliyyə vəsaiti

- işçi qüvvəsi
- əmək ehtiyatları
- qohum əqrabası

51 Korporasiyanın təşkilində səhm sahibləri hansı formada gəlir əldə edirlər?

- yardım formasında
- dividend formasında
- istiqraz formasında
- akkreditiv formasında
- avans formasında

52 Cəmiyyət üzvləri səhm əldə edərkən hansı miqdarda risk etmiş olurlar?

- sərf etdikləri zaman qədər
- sərf etdikləri maliyyə vəsaiti qədər
- sərf etdikləri əmək sərfi qədər
- sərf etdikləri işçi qüvvəsi qədər
- sərf etdikləri texniki vəsait qədər

53 Korporasiya necə fəaliyyət göstərir?

- səhmdarların göstərişi ilə
- səhmdarlardan asılı olmayaraq
- səhmdarlardan asılı olaraq
- səhmdarların nəzarəti altında
- səhmdarlardan icazə almaqla

54 Korporasiyaya nisbətən stabil fəaliyyət göstərməyə imkan verən nədir?

- səhmdarların onu qoruması
- onun səhmdarlardan asılı olmaması
- onun səhmdarlardan asılı olması
- onun səhmdarlarla birgə işləməsi
- onun səhmdarlardan göstəriş alması

55 Korporasiyanın fəaliyyətinin çatışmayan əsas cəhəti nədir?

- imkanların əldən verilməsi
- burada mövcud imkanlardan sui-istifadə edilməsidir
- mövcud imkanlardan sui-istifadə edilməməsidir
- imkanlardan səmərəsiz istifadə edilməsi
- imkanların nəzərə alınmaması

56 Korporasiyaya daxil olan xırda və orta həcmli əmanət sahibləri korporasiyanın fəaliyyətinə həqiqi nəzarəti həyata keçirə bilirmi?

- nəzarət etməyə çalışırlar
- bilmirlər
- bilirlər
- nəzarət edirlər

- nəzarətdə iştirak edirlər

57 Mülkiyyətçilərin sayma görə sahibkarlıq fəaliyyəti hansı xarakter daşıya bilər?

- təşkilati-sosial
 fərdi və kollektiv
 təşkilati
 hüquqi
 təşkilati-iqtisadi

58 Fərdi sahibkarlıqda mülkiyyət neçə fiziki şəxsə məxsus olur?

- 3.0
 1.0
 2.0
 4.0
 5.0

59 Kollektiv sahibkarlıqda mülkiyyət kimə məxsus olur?

- bir şəxsə
 bir neçə subyektə
 bir subyektə
 iki subyektə
 üç subyektə

60 Sahibkarlıq fəaliyyəti hansı hüquqi və iqtisadi formalarına görə fərqlənirlər?

- ərazi-sosial
 təşkilati-hüquqi və təşkilati-iqtisadi
 sahəvi-iqtisadi
 funksional-hüquqi
 sosial-hüquqi

61 Sahibkarlıq təşkilati formalarına hansı subyektləri aid etmək olar?

- fərdi təsərrüfatları
 şərikli olanları, cəmiyyət və kooperativləri
 firmaları
 müəssisələri
 kəndli təsərrüfatını

62 Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün iştirakçı şəxslərin birliyi necə adlanır?

- kooperativ
 şərikli
 şəriksiz
 fərdi
 kollektiv

63 Hansı hallarda şərikli birliklər yaradılır?

- dörd və beş ortaq iştirak etmədən
- iki və daha çox ortağın iştirakı ilə
- bir və iki ortağın iştirakı ilə
- bir və üç ortağın iştirakı ilə
- iki və üç ortağın iştirakı olmadan

64 Şərikli birliklərin iştirakçıları neçə qrupa bölünür:

- səkkiz
- iki
- üç
- beş
- yeddi

65 Şərikli birliklərin iştirakçılarının ayrıldığı qruplar hansılardır?

- əyri şərikli
- tam şərikli
- kəsri şərikli
- yarım şərikli
- düz şərikli

66 Şərikli birliklərin iştirakçılarının qrupunu müəyyən edin.

- ritorik şərikli birliklər
- komandit şərikli birliklər
- komandir şərikli birliklər
- komantiq şərikli birliklər
- rotalı şərikli birliklər

67 Kooperativ necə təşkil olunur?

- məhdud məsuliyyətli müəssisə
- birgə istehsal və təsərrüfat fəaliyyəti üçün bir qrup şəxslərin yaratdığı müəssisə
- könülsüz yaradılan müəssisə
- məcburi yaradılan müəssisə
- icarəsiz yaradılan müəssisə

68 Cəmiyyət üzvlərinin şəxsi gəlir və mənfəət əldə etməyə istiqamətlənən təşəbbüskar iqtisadi fəaliyyət necə adlanır?

- idarəçilik fəaliyyəti
- sahibkarlıq fəaliyyəti
- biznes fəaliyyəti
- torpaq fəaliyyəti
- su fəaliyyəti

69 Bazar iqtisadiyyatının hərəkətverici qüvvəsi və xüsusi mülkiyyətə əsaslanan yeni təsərrüfatçılıq forması necə adlanır?

- fermaçı

- sahibkar
- kartofçu
- tütünçü
- pambıqçı

70 Şəxsi gəlir və mənfəət əldə etmək fəaliyyəti ilə məşğul olan insanlara nə deyirlər?

- boşbekar
- sahibkar
- mülkədar
- fədakar
- zülümkar

71 İqtisadi ədəbiyyatlarda sahibkarlıq anlayışı ilə yanaşı hansı anlayışdan geniş istifadə edilir?

- biznesxan
- biznes
- biznesmen
- biznesxanım
- biznesbəy

72 Biznes nədir?

- bazarda oturaq möhtəkirlük fəaliyyətidir
- fərdi kəslərin, müəssisə və təşkilatların müəyyən əmtəələrə, xidmətlərə və ya pulla mübadilə müqabilində başqa əmtəələr istehsalı və xidmətlər əldə olunması və satışı üzrə fəaliyyətdir
- qazanc əldə etməməyə yönəldilən fəaliyyətdir
- k/t məhsulları satışı üzrə fəaliyyətdir
- portağal və limon satışı üzrə fəaliyyətdir

73 Əmlakı tamamilə dövlət mülkiyyətinə əsaslanan müəssisə necə adlanır?

- məhdud məsuliyyətli müəssisə
- dövlət müəssisəsi
- fərdi ailə müəssisəsi
- şərikli müəssisə
- payçı şərikli müəssisə

74 Səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisə dövlətin öhdəliklərinə məsuliyyət daşıyır mı?

- daşımayacaq
- daşımır
- daşıyır
- daşımalıdır
- daşıyacaq

75 Sahibkarlıq fəaliyyəti hüquqi şəxs yaradılmaqla həyata keçirildikdə nə yaradılır?

- aqrolizinq
- müəssisə

- komanda
- idarə heyəti
- futbol komandası

76 Vətəndaşlı mülkiyyətində və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisə necə adlanır?

- dövlət müəssisəsi
- fərdi ailə müəssisəsi
- şərikli ailə müəssisəsi
- payçı ailə müəssisəsi
- tam ortaqlı müəssisə

77 Azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilən müəssisəyə nə deyilir?

- komandit ortaqlılar müəssisəsi
- şərikli müəssisə
- fərdi ailə müəssisə
- dövlət müəssisəsi
- şərikli və payçı müəssisə

78 Azı bir şərik və bir payçı tərəfindən təsis edilən müəssisə necə adlanır?

- fərdi müəssisə
- payçı və şərikli müəssisəsi
- məhdud məsuliyyətli müəssisə
- komandit müəssisəsi
- şərikli müəssisə

79 Fərdi ailə müəssisəsində mülkiyyətçi müəssisənin öhdəliklərinə qanunvericiliklə nəzərdə tutulan qaydada hansı əmlak ilə məsuliyyət daşıyır?

- komandit ortaqlılar ilə birlikdə
- öz əmlakı ilə birlikdə
- dövlət əmlakı ilə birlikdə
- şərikinin əmlakı ilə birlikdə
- komandit əmlakı ilə birlikdə

80 Tam ortaqlı müəssisədə şəriklər müəssisəyə nə qoyur?

- zay qoyur
- pay qoyur
- say qoyur
- çay qoyur
- tay qoyur

81 Şərikli müəssisədə şəriklər çıxdıqda öz payı ilə neçə rəftar edir?

- öz payını xərcləyir
- öz payını geri alır
- öz payını müəssisədə qoyur
- öz payını başqalarına bağışlayır

- öz payından pay verir

82 Payçı və şərikli müəssisədə, şərik və payçı həm fiziki, həm də hüquqi şəxs ola bilərmi?

- olması qəti qadağandır
 ola bilər
 ola bilməz
 bu mümkün deyil
 bu nəzərdə tutulmur

83 Bir və ya bir neçə fiziki şəxsin müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisəyə nə deyilir?

- payçı və şərikli müəssisə
 məhdud məsuliyyətli komandit müəssisə
 geniş məsuliyyətli müəssisə
 şərikli və payçı müəssisə
 tam ortaqlı müəssisə

84 Məhdud məsuliyyətli müəssisə təsisçiləri öhdəliklərinə görə hansı həcmdə məsuliyyət daşıyırlar?

- nizamnamə fondundan paylarından iki dəfə çox həcmdə
 ancaq nizamnamə fondundan payları həcmində
 heç bir həcmdə məsuliyyət daşıyırlar
 nizamnamə fondundakı paylarından çox həcmdə
 nizamnamə fondundan paylarından az həcmdə

85 Nizamnamə fondunun səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və hüquqi şəxslərin könüllü sənədi əsasında yaradılan müəssisə necə adlanır?

- dövlət müəssisəsi
 səhmdar cəmiyyəti
 məhdud məsuliyyətli müəssisə
 komandit ortaqlılar müəssisəsi
 payçı və şərikli müəssisə

86 Səhmdar cəmiyyəti kimlər tərəfindən hansı əsasda yaradıla bilər?

- səhmdar cəmiyyəti yaratmaq istəyənlər hüquqi şəxs ola bilməz
 fiziki və hüquqi şəxslərin könüllü sənədi əsasında
 fiziki və ya hüquqi şəxs olmadan
 fiziki və hüquqi şəxslərin istəmədiyi məcburi qaydada yaradıla bilər
 səhmdar cəmiyyəti yarada bilənlər fiziki şəxs olmaya bilər

87 Səhmdar cəmiyyəti azı necə nəfər hüquqi şəxslər tərəfindən təsis edilə bilər?

- azı 11 fiziki və 12 hüquqi şəxs tərəfindən
 azı üç fiziki və ya hüquqi şəxs tərəfindən
 azı 5 fiziki və 10 hüquqi şəxs tərəfindən
 azı 7 fiziki və 8 hüquqi şəxs tərəfindən
 azı 9 fiziki və 19 hüquqi şəxs tərəfindən

88 Səhmdar cəmiyyətində səhmdarlar müəssisənin öhdəliklərinə görə hansı həcmdə məsuliyyət daşıyırlar?

- müəssisənin zərəri həcmində
- özlərinin verdikləri pay həcmində
- müəyyən olunmuş plan həcmində
- müdiriyyət tərəfindən qoyulan həcmdə
- müəssisənin gəliri həcmində

89 Səhmdar cəmiyyətləri necə tipli təsis edilir?

- yeddi
- iki
- üç
- bes
- altı

90 Açıq tipli səhmdar cəmiyyətinin mahiyyəti nədir?

- səhmlər azad bazarda alınıb satılır
- səhmdarların sayı məhdudlaşdırılmır, səhmlər fond birjasında satılıb alınır
- səhmdarların sayı məhdudlaşdırılır
- səhmlər fond birjasında alınıb satılır
- səhmlər bir necə təsisçiyə məxsusdur

91 Qapalı tipli səhmdar cəmiyyətində səhmlər kimə məxsus olur?

- bu tipli səhmdar cəmiyyətində səhmlər iştirak etmir
- bu tipli səhmdar cəmiyyətində səhmlər bir necə təsisçiyə məxsusdur və azad bazarda satılıb, alınır
- bu tipli səhmdar cəmiyyətində səhmdarların sayı məhdud olmur
- bu tipli səhmdar cəmiyyətində səhmlər azad bazarda alınıb satılır
- bu tipli səhmdar cəmiyyətində təsisçilər məhdudlaşdırılmır

92 "Kəndli(fermer) təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu" hansı tarixdə (ildə və hansı ayda) qəbul olunmuşdur?

- 13 may 1997-ci il
- 8 aprel 1992-ci il
- 9 aprel 1993-cü il
- 10 fevral 1994-cü il
- 15 mart 1998-ci il

93 Kəndli (fermer) təsərrüfatı haqqında qanun nəyi müəyyən etdi?

- bu qanunla birgə müəssisələrin sosial-iqtisadi əsasları müəyyən edildi
- kəndli (fermer) təsərrüfatlarının təşkili və fəaliyyətinin iqtisadi, sosial və hüquqi əsaslarını
- bu qanun kiçik müəssisələrin təşkilinin (əsaslarının)
- bu qanunda korporativlərin təşkili əsaslarını
- bu qanunla icarə kollektivləri yaradılmasının iqtisadi əsasları müəyyən edildi

94 Kəndli (fermer) təsərrüfatlarının yaradılması və inkişaf prosesi necə mərhələ təşkil edir?

- iki mərhələ
- üç mərhələ
- dörd mərhələ
- beş mərhələ
- yeddi mərhələ

95 Kəndli (fermer) təsərrüfatı haqqında qanunun qəbul edilməsindən əvvəl olan dövr hansı mərhələni təşkil edir?

- üçüncü mərhələni
- birinci mərhələni
- dördüncü mərhələni
- besinci mərhələni
- yeddinci mərhələni

96 1992-ci ilin aprel ayından 1995-ci ilin fevral ayınadək olan dövr hansı mərhələni təşkil edir?

- yeddinci mərhələni
- 2-ci mərhələni
- 1-ci mərhələni
- üçüncü mərhələni
- dördüncü mərhələni

97 1995-ci ilin fevral ayında və ondan sonra qəbul edilmiş normativ- hüquqi bazanın yaradılması hansı mərhələyə məxsusdur?

- besinci mərhələyə
- üçüncü mərhələyə
- birinci mərhələyə
- ikinci mərhələyə
- dördüncü mərhələyə

98 İstehsal korporativlərinin təşkili və fəaliyyətinin səmərəli olması hansı proqramın tərkib hissəsi hesab edilir?

- kəndli (fermer) təsərrüfatının yaradılması proqramının
- aqrar sahədə geniş tədbirlər proqramının
- aqrar sahədə geniş islahatlar proqramının
- torpaqlardan səmərəli istifadə proqramının
- aqrar islahatların sosial-iqtisadi inkişaf proqramının

99 Şəxsi və ailə əməyinə əsaslanan müəssisələrin ölçüləri nədən asılıdır?

- təsərrüfat sahələrinin parametrlərindən
- sahələrin xüsusiyyətindən, onların texnoloji xassələrindən, və miqyasından
- onların təhkim edilmiş işçi qüvvəsinin sayından
- onların becərdiyi torpaqların münbitliyindən
- müəssisələrin istehsal etdikləri məhsulun həcmindən

100 Kicik biznesin inkişafı hansı səbəblərə görə mühüm xalq təsərrüfatı əhəmiyyəti kəsb edir?

- kicik sahibkarlıq subyektlərinin fəaliyyətinin idarə edilməsi və tənzimlənməsinin əsas formalarının müəyyən edilməsi

- daxili bazarları doldurmağa, ərzaq mallarına, digər istehlak mallarına və xidmətlərə əhalinin olan tələbatının odənilməsi
- xarici ölkələrdən ərzaq məhsullarının idxal edilməsi
- yerli məhsulların xarici bazarlara çıxarılmaması
- cəmiyyət üzvlərinin şəxsi gəlir və mənfəət əldə etməməsi

101 Kicik sahibkarlığın müəssisəsinin təşkili sisteminin əsasını hansı qanun təşkil edir?

- kicik müəssisələrə komək fondu
- Azərbaycanda kicik sahibkarlığın dövlət müəssisəsi haqqında Azərbaycan Respublikası Qanunu
- Azərbaycan Respublikasının antiinhisar siyasəti və yardım departamenti
- kicik müəssisələrə güzəştli kreditlərin verilməsi
- kicik müəssisələrə yardım fondu

102 Bazar anlayışı nəyi xarakterizə edir?

- bazar istehsal münasibətlərinin sonuncu mərhələsidir
- əmtəə satışı ilə bağlı iqtisadi kateqoriyadır
- iqtisadi həyatın ən son və təbii məqsədidir
- bazar iqtisadiyyatının ən mühüm sferası kimi qəbul ediləcəkdir
- bazar istehsal və onun inkişafı olmadan yaranan bir kateqoriyadır

103 Təkrar istehsal necə sferadan ibarətdir?

- 3.0
- 4.0
- 6.0
- 5.0
- 2.0

104 Bütün ictimai-iqtisadi sistemlərdə iqtisadiyyatın ən mühüm sferası kimi nə qəbul edilir?

- ixtira
- istehsal
- iqtisadiyyat
- infrastruktur
- infra

105 İqtisadi həyatın ən son və təbii məqsədi nədir?

- infra
- istehlak
- istehsal
- iqtisadiyyat
- ixtira

106 İstehsal və onun inkişafı olmadan bazar ola bilərmi?

- bu təbiidir
- ola bilməz
- ola bilər

- bu mümkün deyil
- bu mümkündür

107 İslahatlar tədavüldə başlanaraq istehsalı əhatə etməzsə, iqtisadiyyatda bazar münasibətləri yarana bilərmi?

- yaratmaq olmaz
- yarana bilməz
- yarana bilər
- yaranacaq
- yaratmaq olar

108 İstehlak istehsal münasibətləri sisteminin hansı mərhələsidir?

- ilk mərhələsidir
- sonuncu mərhələsi
- birinci mərhələsi
- başlanğıc mərhələsi
- ortancıl mərhələsi

109 Geniş təkrar istehsalın ən mühüm həlqəsi nədir?

- israr
- istehlak
- istehsal
- iştirak
- israf

110 İstehsalı stimullaşdıran hansı amillər?

- iştirak
- istehlak
- istehsal
- israrlıq
- israfçılıq

111 İstehsal maddi nemətlər yaratmaqla nəyə təsir edir?

- iştirakçılara
- istehlaka
- israfa
- insanlığa
- israfçılığa

112 Əmtəə istehsalının gedişində və onun nəticəsində nə formalaşır?

- əməyin təşkili
- bazar münasibətləri
- əmək münasibətləri
- əmək haqqı
- əmək norması

113 Əmtəə və xidmətlərin mübadilə və ya ticarət yerinə nə deyilir?

- sayar
- bazar
- qayaz
- nazar
- market

114 Bazar əmtəə və xidmətlərin alqı-satqısı nəticəsində yaranan əmtəə-pul münasibətlərini özündə əks etdirməklə bu prosesə başlıca olaraq neçə subyektin təsiri ilə formalaşır?

- bir
- üç
- beş
- altı
- iki

115 Ən mühüm tərkib üsürləri tələb, təklif, qiymət və rəqabət olan nəyi səciyyələndirir?

- yarmarka mexanizmini
- bazar mexanizmini
- ASK mexanizmini
- istehsal mexanizmini
- marketinq mexanizmini

116 Tələb və təklif bazar iqtisadiyyatında bütövlükdə milli bazarda hansı iqtisadiyyatın ən mühüm göstəricisi hesab edilir?

- ASK iqtisadiyyatının
- mikroiqtisadiyyatın
- makroiqtisadiyyatın
- bazar iqtisadiyyatının
- milli iqtisadiyyatın

117 Hansı nöqtəyi nəzərdən bazar alıcı və ya tələb və təklif arasındakı qarşılıqlı münasibətlərin məcmusunu əks etdirir?

- sendroiqtisadi
- mikroiqtisadi
- makroiqtisadi
- ekstroiqtisadi
- endoiqtisadi

118 Tələb funksiyası nəyə deyilir?

- tələb-təklif qanununa
- tələbin ona təsir edən amillərdən asılılığına
- tələbin ona təsir etməyin amillərdən asılılığına
- tələbin azalmasına
- tələbin-təklifi üstələməsinə

119 Müəyyən bir dövr ərzində istehlak bazarına çıxarıla biləcək məhsulların natura və dəyər ifadəsində həcmi əks etdirən maddi əsas nədir?

- ticarət
- təklif
- ehtiyac
- rəqabət
- mübadilə

120 Mikroiqtisadiyyatda qiymətin həcmindən asılı olaraq dəyişən hansı qanun fəaliyyət göstərir?

- azalanverim qanunu
- tələb qanunu
- təklif qanunu
- rəqabət qanunu
- mübadilə qanunu

121 Təklifin əsas hissəsini nə təşkil edir?

- quş təklifi
- mal təklifi
- qaramal təklifi
- mal-qara təklifi
- qoyun təklifi

122 Mal təklifi həcm etibarını ilə nədən azlıq təşkil edir?

- əməkdən
- istehsaldan
- istehlakdan
- israfdan
- isrardan

123 Mal təklifi hansı xarakterizə malik olub daim hərəkətdədir?

- banalektik
- dialektik
- sialektik
- biolektik
- danalektik

124 Aqrmarketinq fəaliyyəti nədir?

- istehlakı tənzimləyən və ərzaq təhlükəsizliyini təmin edən bir elmdir
- istehsal olunan k/t-ı məhsullarının, onun emalının istehlakçılara çatdırılmasını, alıcıların zövqünü, əhval-ruhiyyəsini öyrənən bir elmdir
- istehsal olunan məhsulların keyfiyyətini müəyyən edən bir elmdir
- istehsal olunmayan məhsulların bazara çıxarılmasını təmin edən bir elmdir
- istehlak olunan məhsulların təhlükəsizliyinin müəyyən edən bir elmdir

125 Marketinq fəaliyyətində hansı prinsiplər əsas götürülməlidir?

- qazanılmış iqtisadi nəticələrin qiymətdən asılılığı
- k/t-da əldə ediləcək iqtisadi nəticələrin təbii-iqlim şəraitindən asılılığı
- k/t-da əldə ediləcək iqtisadi nəticələrin təbii-iqlim şəraitindən asılı olmaması
- qazanılmış iqtisadi nəticələrin əmək şərtindən asılılığı
- qazanılmış iqtisadi nəticələrin investisiyadan asılılığı

126 Marketing fəaliyyətində k/t-ı gəlirliliyinin əsas şərti nədir?

- k/t istehsalının səmərəliliyinin investisiyadan asılılığı
- k/t-ı istehsalının gəlirliliyi torpaqdan və onun münbitliyindən asılılığı
- k/t istehsalının gəlirliliyinin əməkdən və əmək ehtiyatlarından asılılığı
- k/t istehsalının gəlirli olmasının mexanikləşmədən asılılığı
- k/t-ı istehsalının gəlirli olmasının ixtisaslı kadrlardan asılılığı

127 Marketing fəaliyyətində aşağıdakılardan hansı əsas götürülməlidir?

- arıçılıqla baramaçılıq arasında əlaqələrin səmərəliliyi
- əkinçilikdə heyvandarlıq sahələrinin arasındakı əlaqələrin səmərəliliyi
- quşçuluqla-darıçılıq arasında əlaqənin mümkünlüyü
- maldarlıqla qoyunçuluq arasındakı əlaqələrin səmərəliliyi
- tarlaçılıqla bağçılığın arasındakı əlaqələrin səmərəliliyi

128 Marketingin vəzifəsi nədir?

- bazar tələbatının həcmninə real vəziyyətə uyğunlaşdırılmasını təmin etməkdir
- bazar tələbatının həcmninə bazanın real həcminə maksimal dərəcədə yaxınlaşmasını təmin etməkdir
- bazar tələbatının həcmni bazanın real həcminə minimal dərəcədə yaxınlaşmasını təmin etməkdir
- bazar tələbatının həcmninə bazanın mövcud həcminə kəskin dərəcədə yaxınlaşmasının qarşısının alınmasını təmin etməkdir
- bazar tələbatının həcmninə mövcud vəziyyətə gətirilməsini təmin etməkdir

129 Tələbin vəziyyəti müxtəlif olduqda hansı marketing üsulları tətbiq olunur?

- müxtəlif çeşidlərə malik olan
- müxtəlif məqsəd və alətlərə malik olan
- müxtəlif arzu və təkliflərə malik olan
- müxtəlif keyfiyyət və kəmiyyətə malik olan
- müxtəlif standartlara malik olan

130 Müxtəlif məqsəd və alətlərə malik olan marketing üsulu hansıdır?

- bazanın həcmindən aşağı olaraq
- bazarların həcmindən asılı olaraq
- bazanın həcmindən asılı olmayan
- bazanın həcmi müəyyən edən
- bazanın həcmindən artıq olaraq

131 Kütləvi marketing nədir?

- bütün sahibkarlar üçün müəyyən olunur
- bütün alıcılar üçün müəyyən olunur

- bütün satıcılar üçün müəyyən olunur
- bütün istehsalçılar üçün müəyyən olunur
- bütün istehlakçılar üçün müəyyən olunur

132 Məhsul fərqləndirici marketing nəyə deyilir?

- bütün kommertantlar üçün, zövqləri nəzərə alınaraq, bir məhsulu əhatə edir
- bütün alıcılar üçün, onların zövqləri nəzərə alınmaqla bir neçə məhsulu əhatə edir
- bütün satıcılar üçün, onların zövqlərini nəzərə almadan bir məhsul əhatə edir
- bütün istehsalçılar üçün onların zövqləri nəzərə alınır və bir neçə məhsulu əhatə edir
- bütün istehlakçılar üçün onların zövqləri nəzərə alınaraq çoxlu məhsulu əhatə edir

133 Məqsədli marketing nəyə deyilir?

- bazar seqmentləri üçün hazırlanmamış və fərqləndirilməmiş məhsula
- müəyyən bazar seqmentləri üçün fərqləndirilərək hazırlanmış və istehsal olunan məhsula
- müəyyən bazar seqmentləri üçün fərqləndirilmədən hazırlanmış və istehsal olunmuş məhsula
- müəyyən bazar seqmentləri üçün fərqləndirilərək hazırlanmış və istehlak olunmuş məhsula
- bazar seqmentləri üçün hazırlanmış, lakin istehsal olunmamış məhsula

134 Tələbin vəziyyəti müxtəlif olduqda, müxtəlif məqsəd və alətlərə malik olan və tətbiq olunan marketing üsulu hansıdır?

- təşkilati quruluşunu və idarə olunmasının xüsusiyyətləri müxtəlif olaraq
- təşkilati quruluşun və idarə olunmasının xüsusiyyətindən asılı olaraq
- təşkilati quruluşun və idarə olunmasının xüsusiyyətindən asılı olmayaraq
- təşkilati quruluşunun və idarə olunmasının xüsusiyyətini nəzərə almayaraq
- təşkilati quruluşunun və idarə olunmasının nəzərə alaraq

135 Ənənəvi marketingin mahiyyəti nədir?

- məhsul istehsalçıları bazarda sərbəst hərəkət edə bilsin
- məhsul satışının təşkilinin elə bir üsuluna deyilir ki, mövcud bazarda olan alıcılara artıq istehsal olunmuş məhsul təklif olunur
- məhsul satışının təşkilinin elə bir üsuluna deyilir ki, bazarda olan alıcılara artıq istehsal olunmuş məhsul təklif olunmasın
- məhsul satışının təşkilinin müxtəlif üsulları tətbiq olunsun
- məhsul alıcılarına müxtəlif çeşiddə məhsul təklif olunsun

136 Marketing tədqiqatı nə deməkdir?

- müəssisənin əmtəlik məhsulunun səmərəli olmasının müəyyən edilməsi
- müəssisə qarşısında duran marketing vəzifələrinin yerinə yetirilməsi üçün lazım olan informasiyanın əhatə dairəsinin təyin edilməsi
- müəssisə qarşısında duran vəzifələri yerinə yetirmək üçün informasiyaların verilməsi
- müəssisənin maliyyə fəaliyyətinin yoxlanılması
- müəssisənin tətbiq edəcəyi texnologiyanın təyini

137 Azərbaycan Marketing Cəmiyyəti hansı ildə və ayda təsis edilmişdir?

- 2005-ci il fevral ayının 16-da
- 2000-ci il iyul ayının 7-də

- 2001-ci il avqust ayının 3-də
- 2003-cü il sentyabr ayının 5-də
- 2002-ci il iyun ayının 19-da

138 Marketing Cəmiyyəti hansı formada fəaliyyət göstərir?

- özü-özünü maliyyələşdirən bir müəssisə kimi
- qeyri hökumət, qeyri kommərsiya və qeyri-siyasi təşkilat kimi
- kooperasiya və inteqrasiya olunmuş təşkilat kimi
- korporasiya, sindikat və trest kimi
- qeyri-müəyyən və qeyri ciddi bir cəmiyyət kimi

139 Marketing tədqiqatları olmadan bazar fəaliyyəti mümkündürmü?

- marketing tədqiqatları olmadanda bazar fəaliyyəti davam edər
- mümkün deyil
- mümkündür
- onsuzda bazar fəaliyyəti ola bilər
- bazar fəaliyyəti üçün marketing tədqiqatı lazımı deyil

140 Marketing fəaliyyətində nəyi alıcıların rəyi ilə hesablaşmaq kimi qəbul etmək olar?

- marketing fəaliyyətini
- marketing tədqiqatlarını
- marketing cəmiyyətini
- marketing firmasını
- marketing müəssisəsini

141 Respublikanın regionlarında torpaqlar hansı xüsusiyyətinə görə bir-birindən fərqlənir?

- təbiətinə görə
- keyfiyyətinə görə
- öz rənginə görə
- uzunluğuna görə
- suvarılmasına görə

142 Təsərrüfat fəaliyyətində torpaqların belə fərqlərin mövcudluğu hansı tədbirin görülməsini zəruri edir?

- torpaqların meliorasiyasını
- torpaqların qiymətləndirilməsini
- torpaqların suvarılmasını
- torpaqların irriqasiyasını
- torpaqların şoranlaşmasını

143 Kadastrın mahiyyəti nədir?

- torpaqların suvarma qurğularının gücü
- torpaqların təbii, təsərrüfat və hüquqi vəziyyəti haqqında məlumatın məcmuu
- torpaqların təbii, təsərrüfat fəaliyyətinin məcmuu
- torpaqların şoranlıqdan təmizlənməsi
- torpaqların daş və kəsəklərdən təmizlənməsi

144 Torpaq kadastrı nə deməkdir?

- torpağın amortizasiyasıdır
- torpağın istehsal vasitəsi kimi təbii keyfiyyəti, onun təsərrüfat və hüquqi vəziyyəti haqqında etibarlı və əsaslandırılmış məlumatların birliyi və cəmidir
- torpağın əsas istehsal vasitəsi kimi köhnəlib sıradan çıxmasıdır
- torpağın ottarlı əkinçilik sistemi vasitəsi ilə becərilməsi
- torpağın şumlanması və dincə qoyulmasıdır

145 Torpaq kadastrı bir-birini tamamlayan neçə mərhələdən ibarətdir?

- bir-birini tamamlayan beş mərhələdən
- bir-birini tamamlayan dörd mərhələdən
- bir-birini tamamlayan iki mərhələdən
- bir-birini tamamlayan üç mərhələdən
- bir-birini tamamlayan bir mərhələdən

146 Torpaqlardan istifadənin dövlət qeydiyyatı və torpaqlardan istifadə hüququnun tənzimlənməsi hansı mərhələyə aiddir?

- ikinci mərhələyə
- birinci mərhələyə
- beşinci mərhələyə
- dördüncü mərhələyə
- üçüncü mərhələyə

147 Torpaqların relyefi, növ və növ müxtəlifliyi, bitki örtüyü, eroziyaya uğramaq dərəcəsi, qida ilə təminatı, şorlaşması və s. keyfiyyət göstəricilərinə görə uçuotu hansı mərhələni bildirir?

- birinci mərhələni
- səkkizinci mərhələni
- üçüncü mərhələni
- dördüncü mərhələni
- beşinci mərhələni

148 Torpaqların bonitetlənməsi – torpaqların təbii münbitliyini əks etdirən əsas xassələrə və əlamətlərə görə keyfiyyətcə təsnifləşdirilməsi və bal ilə qiymətləndirilməsi hansı mərhələni əhatə edir?

- beşinci mərhələni
- üçüncü mərhələni
- birinci mərhələni
- ikinci mərhələni
- dördüncü mərhələni

149 İstehsal vasitəsi kimi torpaq üzərində müxtəlif mülkiyyət formalarının mövcudluğu dövlət torpaq mülkiyyətçiləri arasında normal iqtisadi münasibətlərin yaranması hansı mərhələdə baş verir?

- birinci mərhələdə
- dördüncü mərhələdə
- beşinci mərhələdə
- üçüncü mərhələdə

- ikinci mərhələdə

150 Torpağın iqtisadi qiymətləndirilməsinin əsasını nə təşkil edir?

- torpaqlardan istifadənin səmərəliliyinə təsir qabiliyyəti
 onların keyfiyyətini səciyyələndirən göstəricilərin istehsalın nəticəsinə təsir göstərmə qabiliyyəti
 onların keyfiyyətini səciyyələndirən göstəricilərin istehsalın nəticələrinə təsir göstərməmək qabiliyyəti
 onların keyfiyyətinə səciyyələndirən göstəricilərin aşağı düşməsinə səbəb qabiliyyəti
 onların keyfiyyətinə təsir göstərən elementlərin hərəkət qabiliyyəti

151 Torpaq islahatının aparılmasını təmin edən nə yaradılmışdır?

- aqrotexniki baza
 hüquqi baza
 iqtisadi baza
 siyasi baza
 kimyəvi baza

152 “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununda nə nəzərdə tutulmuşdur?

- torpaq sahələrinin möhtəkirliyinin inkişaf etdirilməsini
 torpaq sahələrinin alqı-satqısının bilavasitə hərraclarda və tender vasitəsilə həyata keçirilməsi
 torpaq sahələrinin alqı-satqısını bilavasitə məhsul yarmarkalarında satışını
 torpaq sahələrinin alqı-satqısını k/t-ı bazarlarında həyata keçirilməsini
 torpaq sahələrinin tarlada hərraca qoyulmasını

153 “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunu, eyni zamanda nəyin qarşısının alınmasına yönəldilmiş tədbirləri müəyyən edir?

- torpaqdan səmərəli istifadənin
 torpaq möhtəkirliyinin
 torpaq bazarının
 torpaq yarmarkasının
 torpaq kadastrının

154 Bu tədbirlərdən hansı torpaq möhtəkirliyinin qarşısını alınmasına aiddir?

- torpağın alqı-satqısının tətbiqinə qoyulan qadağaların qaydaları
 normativ qiymətin müəyyən edilməsi, torpaqla bağlı əqdlərin qeydiyyatı və vergiyə cəlb olunması qaydaları
 normativ qiymətin müəyyən edilməmə, torpaqla bağlı əqdlərin qeydiyyatı və vergiyə cəlb olunmaması qaydaları
 torpaq bazarına alıcı kimi daxil olan subyektlərin məhdudlaşdırılması qaydaları
 torpaq alqı-satqısına məhdudiyyətlərin qoyulması qaydaları

155 Qanun girov qoyulmuş torpaqların kredit qaytarılmadığı halda nəyə icarə verir?

- torpağın pasportlaşdırılmasına
 torpağın satılmasına
 torpağın əkilməsinə
 torpağın dincə qoyulmasına
 torpağın əlindən alınmasına

156 Xarici hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasında torpaqdan necə istifadə edə bilərlər?

- torpağı icarəyə verə bilərlər
- torpaq yalnız icarəyə götürə bilərlər
- torpağı yalnız əkə bilərlər
- torpağı satın ala bilərlər
- torpağı sata bilərlər

157 Torpaq vergisi dərəcələri hansı amildən asılı olaraq müəyyən edilir?

- torpağın keyfiyyəti və coğrafi yerləşdiyi rayonlarda qiymətin formalaşmasından asılı olaraq
- torpağın keyfiyyəti və coğrafi yerləşdiyi kadastr qiymət rayonlarından asılı olaraq
- torpağın keyfiyyəti və coğrafi yerləşdiyi rayonlarda qiymət siyasətindən asılı olaraq
- torpağın keyfiyyəti və coğrafi yerləşdiyi rayonlarda qiymət strategiyasından asılı olaraq
- torpağın keyfiyyəti və coğrafi yerləşdiyi rayonlarda qiymətin əmələ gəlməsindən asılı olaraq

158 Torpağın alqı-satqısının tətbiqi hansı subyektlərin formalaşmasının mühüm şərti kimi çıxış edir?

- aqrar bölmədə xidmət təşkilatlarının
- aqrar bölmədə azad sahibkarlığın
- aqrar bölmədə torpaq alverçilərinin
- aqrar bölmədə torpaq möhtəkiriyyətinin
- aqrar bölmədə infrastrukturun

159 Torpağın alqı-satqısında məhdudiyətlər torpaq alıcılarına münasibətdə zəruri tələblər hansı formada qoyula bilər?

- torpağın daha səmərəli istifadə olunması formasında
- bir nəfərin mülkiyyətindəki torpaq sahəsi ölçüsündə hədlərin təyin olunması formasında
- torpaq bazarına alıcı kimi daxil olan subyektlərin məhdudlaşdırılması formasında
- kəndlinin torpağa sahibliyi münasibətinin saxlanması formasında
- bütün hallarda torpaq bilavasitə onu becərənin mülkiyyətində olmamalıdır

160 Torpaq sahələrinin satılması məhdudiyətləri kimə və hansı formada tətbiqi məqsəduyğundur?

- kənddə yaşayan müəllimlərə satılmaması formasında
- müvafiq ərazidə yaşayan və k/t-ı sahəsində səriştəsi olanlara satılması formasında
- başqa ərazilərdə yaşayıb torpaqla məşğul olanlara satılması formasında
- xarici ölkə vətəndaşlarına satılması formasında
- şəhər əhalisinə satılması formasında

161 Torpaq münasibətlərinin nizamlanması mexanizmində hansı amil mühüm rol oynayır?

- torpağın qiymətinin formalaşması
- torpağın qiymətinin tənzimlənməsi
- torpağın qiymətinin aşağı salınması
- torpağın qiymətinin yüksəldilməsi
- torpağın qiymətinin təkmilləşdirilməsi

162 Torpağın bazar qiyməti ilə lakin normativ qiymətdən az olmamaq şərti ilə alınıb satılmalı olduğu hansı qanunda göstərilir?

- “Torpaq icarəsi” haqqında Azərbaycan Respublikası Qanunu
- “Torpaq islahatı” haqqında Azərbaycan Respublikası Qanunu
- “Torpaq məcəlləsi” haqqında Azərbaycan Respublikası Qanunu
- “Bələdiyyələrin əraziləri və torpaqları” haqqında Azərbaycan Respublikası Qanunu
- “Torpaq bazarı” haqqında Azərbaycan Respublikası Qanunu

163 Torpağın qiymət həddi hansı orqan tərəfindən təsbit edilir?

- İcra Hakimiyyəti tərəfindən
- dövlət tərəfindən
- bələdiyyələr tərəfindən
- Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
- Torpaq Komitəsi tərəfindən

164 Hansı dövlətlərdə torpağın xaricilərə satılması əsasən məhdudlaşdırılmışdır?

- Almaniya dövlətində
- Şimali Amerika dövlətlərində
- Böyük Britaniya
- Belçika dövlətində
- Danimarka dövlətində

165 Hansı xarici ölkələrdə torpaq mülkiyyətinin parçalanmasına sədd qoyulur?

- Peruda
- ayrı-ayrı Qərbi Avropa ölkələrində
- ABŞ-da
- Kanadada
- Uruqvayda

166 Hansı inkişaf etmiş ölkələrdə - fermer və müdiriyyət arasında bağlanan uzunmüddətli sazişə əsasən əkinçi dövlət tərəfindən müəyyən kompensasiya almaq şərti ilə istehsal zamanı təbiətin mühafizəsini təmin edən texnoloji intizama əməl etmək öhdəliyini öz üzərinə götürür?

- Polşa, Çexya və İspaniya
- Böyük Britaniya, Belçika, Danimarka
- Almaniya, Fransa və İtaliya
- Albaniya, Yunanstan və Sloveniya
- Bolqarıstan, Rumıniya, Macarıstan

167 Hansı Qərbi Avropa ölkələrindəki qanunlara əsasən torpağa mülkiyyət hüququ və rəsəldən yalnız birinə keçir, digər və rəsəllər isə pul kompensasiyası alır?

- Çexiya, Sloveniya, Rumıniya
- Almaniya, Fransa və İtaliya
- Danimarka, Belçika və Böyük Britaniya
- İspaniya, Portuqaliya, Polşa
- Macarıstan, Bolqarıstan, Yunanstan

168 Hansı xarici ölkənin bəzi əyalətlərində xaricilərin torpaq əldə etməsinə məhdudiyətlər qoyulmuşdur?

- Kubada
- Kanada
- ABŞ-da
- Meksikada
- Braziliyada

169 Aqrobiznes sistemində mühasiblərə görə mənfəət nədir?

- firmanın əmək haqqına çəkdiyi xərclərin dəyərini, satışdan gələn gəlirdən çıxıldıqdan sonra yerdə qalan hissəsidir
- firmanın istifadə etdiyi materialların, kapitalın və əməyin dəyərini satışdan gəlirinin ümumi məbləğindən, ayrı-ayrı şəxslərə və başqa firmalar ödədikdən sonra yerdə qalan hissəsidir
- firmanın xərclədiyi materialların dəyərini, satışdan gələn məbləğdən çıxıldıqdan sonra yerdə qalan hissəsidir
- firmanın istifadə etdiyi əməyin dəyərindən, satışdan gələn məbləği çıxıldıqdan sonra yerdə qalan hissəsidir
- firmanın istifadə etdiyi kapitalın dəyərini, satışdan gələn gəlirdən çıxıldıqdan sonra yerdə qalan hissəsidir

170 Mənfəətin mühasiblərə görə hesablanmasında yalnız hansı xərclər nəzərə alınır?

- qeyri-müəyyən xərclər
- aşkar xərclər
- gizli xərclər
- orta xərclər
- düzünə xərclər

171 Mühasiblərə görə mənfəət hesablandıqda firmanın hansı tədarükçülərə ödənişləri daxil edilir?

- vergi orqanlarına
- xarici tədarükçülərə
- daxili tədarükçülərə
- öz partnyorlarına
- öz işçilərinə

172 Mənfəətin bu cür izahı hansı xərclərin nəzərdən qaçırılmasına səbəb olur?

- əsas fondların alınmasına
- əmək haqqına, rentaya, borc faizlərinə, gizli xərcləri
- əmək haqqına
- rentaya
- borc faizlərinə

173 İqtisadçılara görə iqtisadi mənfəət necə hesablanır?

- firmanın aşkar və gizli xərcləri ümumi gəlirdən çıxıldıqdan sonra yerdə qalan hissə
- firmanın ümumi gəlirindən əmək haqqına, rentaya, borc faizlərinə normal gəlirə aşkar və gizli xərcləri, itirilmiş imkanların bütün xərcləri çıxıldıqdan sonra yerdə qalan hissə
- firmanın ümumi gəlirindən əmək haqqına və rentaya xərcləri çıxıldıqdan sonra yerdə qalan hissə
- borc faizlərinə verilən xərcləri ümumi gəlirdən çıxıldıqdan sonra yerdə qalan hissə
- firmanın normal gəlirinin, firmanın ümumi gəlirinə nisbəti

174 Firmanın gizli xərcləri hansılardır?

- normal gəlirə

- firmanın özünə məxsus xüsusi ehtiyatlarına
- firmanın əmək haqqı
- rentaya və borc faizlərinə
- xarici ödənişlərə

175 Ümumi gəlirdən bütün xərclər çıxıldıqdan sonra yerdə qalan qalığa nə deyirlər?

- ümumi gəlir
- iqtisadi mənfəət
- xalis mənfəət
- xalis məhsul
- xalis gəlir

176 Sahibkarlığın qəbul edilmiş neçə funksiyası mövcuddur?

- üç
- dörd
- beş
- altı
- yeddi

177 Hər hansı bir məhsulun istehsalı üçün və ya xidmətin yüksək səviyyədə həyata keçirilməsində digər ehtiyatların birləşdirilməsi üzrə təşəbbüs göstərməsi neçənci funksiyaya aiddir?

- beşinci funksiyası
- birinci funksiyası
- üçüncü funksiyası
- dördüncü funksiyası
- yeddinci funksiyası

178 Firmannın idarə edilməyi üzrə sadə olmayan əsas qərarların qəbulu hansı funksiyaya aiddir?

- birinci
- ikinci
- üçüncü
- dördüncü
- beşinci

179 Yeni növ məhsul istehsalı, yaxud da istehsal prosesinin radikal dəyişdirilməsi yolu ilə innovasiyanın tətbiqi hansı funksiyanı əhatə edir?

- beşinci
- üçüncü
- birinci
- ikinci
- dördüncü

180 Yuxarıda göstərin bütün funksiyalarla bağlı iqtisadi riskə görə məsuliyyət daşmasının aid olduğu funksiya:

- altıncı
- dördüncü

- beşinci
- yeddinci
- üçüncü

181 Xalis mənfəət hansı hallarda sifra bərabər olar?

- sahibkarlıq funksiyalarına müdaxilə baş verdikdə
- iqtisadi mənfəət və sahibkar funksiyası süni iqtisadi situasiyaları təsvir etməklə dərinləşə və genişləndə
- iqtisadi mənfəət və sahibkar funksiyası dəyişdikdə
- sahibkarlıq funksiyasına əməl olunmadıqda
- sahibkarları vergiyə məcburi cəlb etdikdə

182 Sabit iqtisadiyyat məhsulu nədir?

- belə mühitin xarakteri innovasiya dəyişikliklərinə maneçilik törətmir
- bütün əsas məlumatlar, ehtiyat təklifləri, istehlakçıların zövqü daimivə dəyişməzdir
- bütün məlumatlar, ehtiyat təklifləri dəyişəndir
- insanların zövqü və tələbatları dəyişikliklərə məruz qalır
- istehsalat və qiymət sahəsində siyasətin nəticələri qeyri məlumdur

183 Rəqabətli sabit iqtisadiyyat şəraitində xalis mənfəət nəyə bərabər olardı?

- müsbət normal gəlirə
- sifra
- mənfi birə
- müsbət ikiyə
- müsbət 10-a

184 Sabit iqtisadiyyatın mahiyyəti nədir?

- bütün ehtiyatları özündə əks etdirən
- bütün dəyişikliklərə məruz qalmayan
- bütün dəyişikləri özündə əks etdirən
- bütün əsas məlumatlar ehtiyat təklifləri daimi olanda
- dəyişiklikləri başqa istiqamətə yönəldək

185 İstehsalat və qiymət sahəsində siyasətin nəticələri öncədən demək mümkündürmü?

- demək çətinidir
- mümkündür
- mümkün deyil
- qeyri mümkündür
- ola bilməz

186 Sabit rəqabətli iqtisadiyyatda sıfır iqtisadi mənfəət anlayışı mənfəətin təhlilinin dərinləşməsinə təsir edirmi?

- təsir etmir
- edir
- etmir
- edə bilməz
- bu mümkün deyil

187 Dinamik iqtisadiyyatda sahibkar bütün zəruriyyəti ilə öz üzərinə nə götürür?

- yük
- risk
- öhdəlik
- məsuliyyət
- plan

188 Xalis mənfəətin qeyri-müəyyənliklə və risklə bağlayaraq hansı risklərə ayırmaq olar?

- qəbul oluna bilən və bilinməyən
- sığortalana bilinən və sığortalana bilinməyən
- nəticəsi bilinən və bilinməyən
- gözlə görünən və görünməyən
- hiss edilən və edilməyən

189 Sığortalana bilinən risklər hansılardır?

- sahibkarların məsuliyyətdən qaçması
- yanğın, su basımı; oğurluq; işçilərlə bədbəxt hadisə və s.
- yeni texnologiyanın tətbiqinin nəticələri
- elmi-texniki tərəqqi nailiyyətlərinin verdiyi nəticələr
- sahibkarlar tərəfindən qəbul edilən qərarlar

190 Sığortalana bilinməyən riskləri müəyyən edin?

- firmanın öncədən bildiyi və qarşılaşdığı təkliflər
- firmaların qarşılaşdığı, nəzarət olunmayan, öncədən bilinməyən dəyişiklikləri
- öncədən bilinən və qarşısı alınmayan təkliflər
- firmanın yol verdiyi artıq məsrəflər
- ümumi iqtisadi şəraitdə və ya iqtisadi silsilə nəticəsində əmələ gəlməyən dəyişikliklər

191 Firmanın iqtisadi çiçəklənməsi nə ilə nəticələnə bilər?

- durğunluğa səbəb olar
- mənfəət gətirər
- zərər gətirər
- xərcləri artar
- müflis ola bilər

192 Firmanın iqtisadi durğunluğu nə deməkdir?

- resurs təkliflərində dəyişikliklər həmişə baş vermir
- firmaya zərər gətirməklə yanaşı iqtisadiyyatın strukturundatədricən dəyişikliklər baş verir
- firmaya mənfəət gətirməklə yanaşı struktur dəyişiklikləri baş vermir
- məşğulluğa və infilyasiyaya səbəb olmur
- istehlak zövqündə dəyişikliklər baş vermir

193 Dövlət siyasətindəki dəyişikliklər firmaların necə təsir göstərir?

- zərər gətirər

- tənəzzüldən çıxara bilər
- tənəzzülə uğradır
- müflisləşdirə bilər
- mənfəət gətirər

194 Mənfəəti və zərəri iqtisadiyyatda struktur dəyişiklikləri kimi, eləcə də dövrlərər görə törəyən hansı risklə əlaqələndirmək olar?

- sığortaya yatan
- sığorta olunmayan
- sığorta olunan
- sığortalana bilinən
- sığortalana layiq olan

195 Qeyri –müəyyənliyin bir çox növləri firmalar üçün hansı amillərə aid edilir?

- mənasiz amillərə
- xarici amillərə
- daxili amillərə
- sırası amillərə
- vacib amillərə

196 Dinamik kapitalizmin müstəsna vacib xüsusiyyəti nədir?

- investisiya
- innovasiya
- subsidiya
- kredit
- maliyyə

197 İnnovasiya sahibkarlığın hansı xüsusiyyəti ilə bağlıdır?

- sadəliyi
- təşəbbüskarlığı
- fərasəti
- qabiliyyəti
- sağlamlığı

198 İstehsalçı firmalar istehsalın yeni metodlarını hansı niyyətlə tətbiq edirlər?

- mövcud məhsulun metodikasını dəyişdirmək üçün
- yeni məhsul növlərini mənimsəyib öz gəlirlərini artırırlar
- gəlirlərin xərclərə nisbətən az olması üçün
- xərclərin gəlirə nisbətən çox olması üçün
- xərcləri aşağı sala biləcək tədbirləri qabaqlamaq üçün

199 Mövcud məhsulun formasını,şəklini dəyişdirib başqa formalara salmaq iqtisadi cəhətdən mümkün ola bilərmi?

- iqtisadi cəhətdən qeyri sabitdir
- qeyri mümkün ola bilər

- mümkün ola bilər
- mümkündür
- iqtisadi cəhətdən sərfəlidir

200 Sahibkarlar tərəfindən məqsədyonlu həyata keçirilən innovasiya səmərəsiz ola bilərmi?

- səmərəli olması qeyri mümkündür
- ola bilər
- ola bilməz
- risk təhlükəlidir
- mənfəət gətirər

201 Müəyyən mənada innovasiya mənfəət mənbəyi kimi sadəcə olaraq nəyin təsadüfüdür?

- kreditin
- riskin
- əməyin
- təşəbbüsün
- maliyyənin

202 Hansı şəraitdə innovasiya mənfəəti müvəqqəti olacaqdır?

- icarə haqqında qanun olmadığıda
- rəqabət və patent haqqında qanun olmadığıda
- ticarət və satış haqqında qanun olmadığıda
- sahibkarlıq haqqında qanun olmadığıda
- gömrük haqqında qanun olmadığıda

203 Rəqabət aparən firmalar, müəssisələr həansı tədbirləri həyata keçirməklə innovasiyanı uğurla mənimsəyə bilərlər?

- bütün iqtisadi mənfəəti 1.5 faizə endirməklə
- bütün iqtisadi mənfəəti hecə endirməklə
- bütün iqtisadi mənfəəti aşağı salmaqla
- bütün iqtisadi mənfəəti mənimsəməklə
- bütün iqtisadi mənfəəti hecə endirməklə

204 Mütərəqqi iqtisadiyyatda innovasiya mənfəəti həmişə ola bilərmi?

- hec ola bilməz
- həmişə ola bilər
- həmişə ola bilməz
- müvəqqəti ola bilər
- daimi ola bilməz

205 İnnovasiya mənfəətinin həmişə olması üçün firmalar hansı tədbirə əl atırlar?

- yeni uğursuz innovasiyalar mənfəəti hecə endirən modellə vidalaşırlar
- yeni uğurla innovasiyalar rəqabət nəticəsində mənfəəti hecə endirilən köhnə modeli dəyişdirib, yenisini ilə əvəz etməklə
- yeni uğurlu innovasiyalar rəqabət nəticəsində mənfəəti hecə endirilən modeli işə salmaqla

- yeni uğurlu innovasiyalar rəqabət nəticəsində köhnə modeli təkmilləşdirməklə
- yeni uğurlu innovasiya rəqabət nəticəsində mənfəəti artırıb gücləndirən modellə işləməklə

206 İqtisadi mənfəətin final mənbəyinə səbəb ola bilər?

- təşəbbüsün olmaması
- inhisarın olması
- inhisarın olmaması
- rəqabətin olması
- rəqabətin olmaması

207 Dinamik proseslərin gücü ilə qeyri-müəyyənlik şəraitində sığortalana bilinməyən riskə məruz qalan müəssisə nəyi itirir?

- ehtiyatları
- mənfəəti
- sığortanı
- rəqabəti
- imkanları

208 İnhisarçı nəyin müqabilində həmişə iqtisadi mənfəət əldə edə bilər?

- rəqibləri həvəsləndirməklə
- öz qabiliyyəti müqabilində
- rəqabətə yol verməklə
- tələbatı xərclərlə sıx uyğunlaşdırmaqla
- rəqiblərə yol verməklə

209 Rəqabət və patent haqqında qanun olmadığı şəraitdə innovasiya mənfəəti necə olacaqdır?

- həmişə
- müvəqqəti
- daimi
- sabit
- stabil

210 Rəqabət aparan firmalar, müəssisələr bütün iqtisadi mənfəəti heçə endirməklə nəyi uğurla mənimsəyəcəklər?

- istehsalı
- innovasiyanı
- investisiyanı
- subsidiyanı
- iqtisadiyyatı

211 İnhisarçı hansı hallarda həmişə iqtisadi mənfəət ala bilər?

- məhsulun qiymətinə öz xeyrinə təsir göstərə bilmədiyi halda
- öz qabiliyyəti müqabilində məhsul buraxılışını məhdudlaşdırmaqla, rəqiblərə yol verməməklə tələbatı xərclərlə sıx uyğunlaşdırmaqla
- rəqabət aparan fima daima bazar şiltaqlıqlarına məruz qaldığı halda

- sahibkar qeyri müəyyənliyi azaltdığı halda
- inhisarçının məhsul istehsalını məhdudlaşdırmadığı halda

212 İqtisadi mənfəət inhisarçının hansı keyfiyyətləri ilə şərtləndirilir?

- rəqiblərə yol verməməklə
- məhsul istehsalını məhdudlaşdırmaq və məhsulun qiymətinə öz xeyrinə təsir göstərməklə
- məhsul istehsalını məhdudlaşdırmamaqla məhsulun qiymətinə təsir göstərə bilmədiyi halda
- rəqiblərə mane olmamaqla
- rəqiblərlə isti münasibət qurmaqla

213 Səbəbli qarşılıqlı əlaqə hansı hallarda aydınlaşdırılır?

- sahibkar inhisar hakimiyyətini dəstəkləməklə
- sahibkar qeyri-müəyyənliyi azaltmaqla
- sahibkar inhisar hakimiyyətinə nail olmamaqla
- sahibkar qeyri-müəyyənliyi artırmaqla
- sahibkar qeyri-müəyyənliyi uzatmaqla

214 Rəqabət aparan firma daima nəyə məruz qalır?

- bazar qalmaqalına
- bazar şiltaqlıqlarına
- bazar subyektlərinin təsirinə
- bazar qanunlarına
- bazar münasibətlərinə

215 İnhisarçı müəyyən dərəcədə bazara hansı təsiri göstərə bilər?

- bazarı bağlamağı
- bazar nəzarəti
- bazara mal çıxarmağı
- bazarda şiltaqlığı
- bazara neqativ təsiri

216 İnhisar hakimiyyətinin vacib mənbəyi hansı amildir?

- annatasiya
- innovasiya
- innokasiya
- innopasiya
- innoçatiya

217 Hansı hallarda qeyri-müəyyənliyə getmək olar?

- firmaları müflis etmək istədikdə
- yeni texnikanın və yeni məhsulun tətbiqi ilə bağlı müəyyən dərəcədə inhisar hakimiyyətinə nail olmaq istədikdə
- yeni texnikanın tətbiqi ilə bağlı rəqibə mane olmaq istədikdə
- inhisar hakimiyyətini əldən vermək istədikdə
- inhisarçılarla mübarizə aparmaq istədikdə

218 Dinamik və qeyri-müəyyən iqtisadi konyukturda üzərinə risk götürmək və innovasiya girişmək nə funksiyasıdır?

- sosial ədalət
- sosial zərurət
- sosial tələbat
- sosial bəla
- sosial sığorta

219 İnhisar mənfəət nəyə əsaslanır?

- material ehtiyatlarının səmərəli istifadəsinə
- istehsalın həcmnin azaldılmasına, yüksək rəqabət qiymətlərinə və ehtiyatların səmərəsiz bölüşdürülməsinə
- istehsalın həcmnin artırılmasına və qiymətlərin aşağı salınmasına
- istehsal həcmnin azaldılmasına, aşağı rəqabət qiymətlərinə
- əmək ehtiyatlarının səmərəli bölüşdürülməsinə

220 Mənfəət kapitalist dünyasının əsas nəyidir?

- əsas maliyyə vəsaitidir
- əsas mühərriki və yaxud generatorudur
- əsas fondları və dövriyyə fondlarıdır
- əsas yaşayış mənbəidir
- əsas iqtisadi göstəricisidir

221 Mənfəət nəyi stimullaşdırır?

- həyat səviyyəsini yüksəltməyi
- investisiyanı, ümumi məhsul buraxılışını və məşğulluğu
- iş yerlərinin azaldılmasını
- istehsalı təkmilləşdirməyi
- istehsal ehtiyatlarından səmərəsiz istifadəni

222 Sabıkarlıq risklərinin aşağı salınması hansı vacib tədbirdən asılıdır?

- iqtisadi riskə görə məsuliyyətdən boyun qaçırmasından
- biznes planın mükəmməl işlənilib hazırlanmasından və proqnozlardan
- hər hansı bir məhsulun istehsalı üçün xidmətin yüksək səviyyədə həyata keçirilməsindən
- firmanın idarə edilməsi üzrə əsas qərarların qəbulundan
- yeni növ məhsul istehsalında istehsal prosesinin radikal dəyişdirilməsindən

223 Müəssisənin həcmindən və onun mülkiyyətinin təşkilati-hüquqi formasından asılı olmayaraq firmaların ayrılmaz tərkib hissəsi nədir?

- mexanikləşdirmə
- planlaşdırma
- ixtisaslaşma
- yerləşdirmə
- uzlaşdırma

224 Mövcud imkanlardan səmərəli istifadə edilməsinə və bu sahədə mühüm olan risklərin minimuma

endirməklə bağlı təkliflər hazırlanmasına imkan verən tədbiri seçin?

- biznes plan
- biznes plan
- biznes risk
- biznes məni
- biznes ledi

225 Hansı sahibkarlar üçün biznes plan təklidə həyata keçirə bilmədikləri layihələri reallaşdırmaq üçün xarici köməyə ehtiyacı olanlara əsas vasitədir?

- trestlərin
- kiçik və orta biznesin
- nəhəng biznes kapitanlarının
- korporasiyaların
- sindikatların

226 Biznes plan müəssisənin gələcək dövr üçün biznesin nəyi planıdır?

- biznesin durğunluğu
- biznesin inkişafı
- biznesin iflası
- biznesin boykotu
- biznesin tənəzzülü

227 Biznes plan müəssisənin bazarda nə planıdır?

- gələcək fəaliyyəti
- mümkün fəaliyyəti
- qeyri-mümkün fəaliyyəti
- istehsal fəaliyyəti
- xidmət fəaliyyəti

228 Standart biznes plan hansı əlamətlərə malikdir?

- biznes ardıcılığına
- müəyyən struktura, bölmələrin ardıcılığına
- bəzi xüsusiyyətlərə
- bir sıra dəyişikliklərə
- təsərrüfat strategiyasına

229 Biznes planın məzmununu nə təşkil edir?

- məzmun xülasələri
- məzmun blokları
- məzmun növləri
- məzmun sıraları
- məzmun detalları

230 Biznes planın maliyyə bölməsi neçə əsas sənədi əhatə etməlidir?

- yeddi əsas sənədi
- üç əsas sənədi
- dörd əsas sənədi
- beş əsas sənədi
- altı əsas sənədi

231 Biznes planın hər bir bölməsinin hansı bölməyə çıxışı olmalıdır?

- istehlak bölməsinə
- maliyyə bölməsinə
- əsas bölməsinə
- kredit bölməsinə
- istehsal bölməsinə

232 Yeni biznes üçün bazar tədqiqatlarının nəticələrini göstərən, istehlakçının profilini rəqiblərin güclü və zəif tərəflərini, bazarın coğrafi və digər amillərini qiymətləndirən sənəd necə adlanır?

- maliyyə planı
- marketinq planı
- biznes planı
- istehsalat planı
- istehlak planı

233 Operativ planların məzmunu nədən ibarətdir?

- bazarda güclü rəqiblərlə mübarizə üsulları
- biznes planın predmeti olan malların və xidmətlərin istehsalının yaradılması və inkişafı
- biznes planın predmeti olan sahibkarların risk etmə qabiliyyəti
- biznes planın predmeti olmayan işlərin təşkili və inkişafı
- biznes planın əsas hissəsi olan istehlakçıların məhsullara tələbatı

234 Yeni biznesin işə salınması mexanizmi, istehsal güclərinin yaradılmasının ardıcılığı, satış kanallarının təşkili, reklamın formaları və büdcəsi, təchizat şəbəkələri, lazımi işçi qüvvəsinin tərkibi, sayı və sairə şərh edilən sənəd necə adlanır?

- iş planları
- operativ planlar
- marketinq planı
- biznes planlar
- istehsal planları

235 Bunlardan hansı biznes planın tərkibinə daxildir?

- xərclər planı
- kapital qoyuluşları
- istehsalat planı
- istehlak planı
- təmir planı

236 Biznes planın maliyyə bölməsində mütləq üç əsas sənəd hansılardır?

- xarici əlaqələr planı; daxili bazara buraxılış planı
- hesabi balans; pul vəsaitlərinin hərəkəti planı; gəlirlər və xərclər planı
- maya dəyəri planı; əmək məhsuldarlığı planı; səmərəlilik planı
- resurslar planı; işçi planı; əmək balansı
- material ehtiyatları planı, ticarət planı

237 Maliyyə nəticələrinin ən çox ehtimal olunan hansı proqnozlarının tərtib edilməsi xüsusi əhəmiyyət kəsb edir?

- passivist-pəssivist
- optimist-pessimist
- məzoxist-modernist
- eqoist-sadist
- aktivist-saktivist

238 Gəlirlər və xərclər planı bölmənin əsas sənədi hesab edilir?

- hədiyyə bölməsinin
- maliyyə bölməsinin
- səhiyyə bölməsinin
- tədiyyə bölməsinin
- mədiyyə bölməsinin

239 Maliyyə planını tərtib edərkən hansı nöqtəni də müəyyən etmək lazımdır?

- paralellik nöqtəsini
- zərərsizlik nöqtəsini
- zərərlik nöqtəsini
- ziyanlıq nöqtəsini
- biyançılıq nöqtəsini

240 Ümumitəsərrüfat (müəssisənin) xərcləri proqnozlaşdırılarkən xərclərin hansı qiymətləri götürülməlidir?

- sürüşkən qiymətlər
- artırılmış qiymətlər
- azaldılmış qiymətlər
- qısaldılmış qiymətlər
- aşağı salınmış qiymətlər

241 Bütün xərclərin və gəlirlərin fərqi sifra bərabər olması hansı vəziyyəti əks etdirir?

- zərərlik nöqtəsi
- zərərsizlik nöqtəsi
- gəlirlilik nöqtəsi
- mənfəətlilik nöqtəsi
- rentabellik nöqtəsi

242 Pul vəsaitlərinin hərəkəti planının başqa adı hansıdır?

- köçürmə planı
- kassa planı

- massa planı
- taksə planı
- əmanət planı

243 Müəyyən tarixə, müəssisənin maliyyə şərtlərini əks etdirən sənəd necə adlanır?

- kassa planı
- balans planı
- pul planı
- gəlirlər planı
- xərclər planı

244 Müəssisənin mülkiyyətinin elementlərini (aktiv) və öhdəliklərinin kəmiyyətini (passiv) dəqiq göstərən sənəd necə adlanır?

- xərclər planı
- balans planı
- kassa planı
- bank planı
- sərmayə planı

245 Müəssisənin xalis dəyərini və likvidliyini xarakterizə edən hansı sənəddir?

- xərclər planı
- balans planı
- biznes planı
- kassa planı
- sərmayə planı

246 Balans planı növbəti neçə il üçün hazırlanmalıdır?

- 8-9 il
- 3-4 il
- 2-3 il
- 5-6 il
- 6-7 il

247 Mükəmməl işlənilib hazırlanmış biznes planın sahibkarlıq risklərinin aşağı salınmasına təsiri varmı?

- təsiri mümkünsüzdür
- təsiri var
- təsiri yoxdur
- təsir edə bilməz
- bu mümkün deyil

248 Bu və ya digər konkret şəraitə uyğun olaraq biznesin genişlənməsi imkanlarının təhlilini əhatə edən sənəd necə adlanır?

- marketinq planı
- biznes planı
- kassa planı

- pulun hərəkəti planı
- balans planı

249 Hansı şəraitdə sahibkarlıq riskinin aşağı salınmasına biznes planın təsiri güclü olur?

- biznes planda qarşıya qoyulan məqsəd və vəzifələrə nail olmaq üçün nəzərdə tutulmuş və nəzərdə tutulmayan risklərin mövcudluğu müəyyənləşdirilmirsə
- biznes planın mərhələləri arasında qarşılıqlı əlaqələrdə ardıcillıq nəzərə alınarsa
- biznes planın mərhələləri arasında qarşılıqlı əlaqələrdə ardıcillıq nəzərə alınmazsa
- biznes planın hazırlanmasında sahibkarın özü şəxsən iştirak etmirsə
- biznes planın hazırlanması bütün mərhələlər üzrə yoxlanılırmırsa

250 Risklərlə bağlı qərarlar qəbul edilərkən sahibkarlar hansı amilləri nəzərə almalıdırlar?

- ekoistik və konfrantal
- obyektiv və subyektiv
- aktiv və passiv
- mədaxil-məxaric
- psixoloji

251 Müasir şəraitdə səmərəli fəaliyyət üçün sahibkar iqtisadiyyat, psixologiya, siyasət, hüquq, istehsalın və əməyin səmərəli təşkili sahəsində nəyə malik olmalıdır?

- alıcılara
- biliklərə
- iqtisadçılara
- mütəxəssislərə
- hüquqşünaslara

252 Sahibkarlar kimlərlə əməkdaşlıq etməyi bacarmalıdırlar?

- k/t-da yemçilik briqadaları ilə
- alıcılar, marketing üzrə mütəxəssislər və kapital sahələri ilə
- mütəxəssislərlə, satıcılarla, mühəndislərlə, kimyaçılarla
- lizinq firmaları və kompaniyaları ilə
- komersantlarla və kommertiya təşkilatları ilə

253 Risklərlə əlaqədar qərarların qəbul edilməsində sonuncu nə hesab edilir?

- həddindən artıq özünə güvənməsi
- həddindən artıq sığorta edilmə və avanturizm
- həddindən artıq informasiyanın toplanması
- həddindən artıq informasiya çatışmamazlığı
- risklərin həddindən artıq sığorta edilməsi və özünə inamsızlıq

254 Tələb olunan nəticənin alınmasını və risklərlə əlaqədar qərarların qəbul edilməsini çətinləşdirən amil hansidir?

- informasiyanın tamamilə olmaması
- informasiya çatışmazlığı
- informasiyanın həddindən artıq bol olması

- informasiyanın qıtlığı
- informasiyanın həddən artıq toplanması

255 İdarəetmənin əsası olub bir neçə mümkün variantdan ən yaxşısının və şəraitə uyğununu seçilməsi nəyi bildirir?

- əmri
- sərəncamı
- riski
- qərarı
- hesabatı

256 Şəraitə uyğun olaraq yaxşı və ən yaxşı variantlar arasında mümkün olanın seçilməsi dedikdə nə başa düşülür?

- ciddi qərarlar
- optimal qərarlar
- gəliz qərarlar
- sadə qərarlar
- qeyri-ciddi qərarlar

257 Risklərin dərəcəsinin aşağı salınmasında və yüksək nəticə əldə edilməsinə imkan verən amil hansıdır?

- qərarların qanuna uyğun olmaması
- qərarların düzgün qəbul edilməsi
- düzgün qoyulmuş sualın cavabının olmaması
- optimal olmayan qərarların verilməsi
- qərarların yerinə yetirilməməsi

258 İdarəetmə qərarları ilə qəbul edilməsi ilə bağlı qaydaları formalaşdıran amerikan alimi kimdir?

- Hansşteyn
- Robinşteyn
- Vaynşteyn
- Eynşteyn
- Robiko

259 İdarəetmə qərarlarının qəbul edilməsi nəyə tabe olmalıdır?

- şarl qanununa
- mövcud qanun və qanunauyğunluqlara
- tələb və təklif qanunlarına
- fyuçers qanununa
- maddə çəkisinin saxlanması qanununa

260 Sahibkarların öz fəaliyyətlərinin ən mühüm nəticələrinə nail olmasına təminat verən nədir?

- innovasiya
- optimal qərarlar
- müasir texnologiyanın
- sərmaye qoyuluşu

investisiya

261 Risklərlə əlaqədar qərar qəbul edilərkən bir neçə hansı məsələləri nəzərə almalıdır?

- texnoloji
 alternativ
 obyektiv
 subyektiv
 mütərəqqi

262 Riskə münasibət əsas etibarını ilə nə ilə müəyyən edilir?

- xarici mühitin vəziyyəti
 insanların fərdi və psixoloji xüsusiyyətləri, onda olan zorakılıq, həyacanlanma və stres səviyyəsi ilə
 xüsusi ehtiyatlara və güclərə etibarlılıq və inam səviyyəsi ilə
 stres hissində qarşı davamlılıq
 stres hissində qarşı möhkəm davranmaq

263 Hazırkı şəraitdə bazarda qiymətin əmələ gəlməsinə əsas etibarını ilə neçə yanaşma tərzi mövcuddur?

- beş
 iki
 bir
 üç
 dörd

264 Bazar münasibətləri şəraitində hər bir sahibkar firma və müəssisə istehsal etdiyi və bazara çıxardığı məhsulun qiymətini necə müəyyən edir?

- bazarda alıcılar tərəfindən
 sərbəst olaraq
 göstəriş vasitəsilə
 hökumət tərəfindən
 vergi idarələri tərəfindən

265 İstehsalçılar tərəfindən bazarda qiymətlərin fərdi qaydada müəyyən edilməsi hansı yanaşmaya aiddir?

- beşinci
 birinci
 ikinci
 üçüncü
 dördüncü

266 Bazarda vahid qiymətlərin formalaşdırılmasını hansı yanaşmaya aid etmək olar?

- beşinciyə
 ikinciyyə
 birinciyyə
 üçüncüyə
 dördüncüyə

267 Hansı vasitələrlə dövlət əhalinin aztəminatlı təbəqələrinin həyat səviyyəsinə təsir göstərmək imkanına malikdir?

- innovasiya vasitəsilə
- qiymət vasitəsilə
- kredit vasitəsilə
- maliyyə vasitəsilə
- investisiya vasitəsilə

268 Son zamanlar istehlak bazarında rəqabətin hansı amilləri geniş yayılmağa başlamışdır?

- qeyri-istehsal
- qeyri qiymət
- qeyri-müəyyən
- qeyri-qanuni
- qeyri-istehlak

269 Bir çox firmalar qiymət siyasətinin həyata keçirilməsində müəyyən qüsurlara yol verirlər ki, bu qusurlardan da birini aşkar edin:

- qiymətin əmələ gəlməsi istehsal alətlərinin qiyməti ilə bağlıdır
- qiymətin əmələ gəlməsi istehsal xərcləri ilə həddindən artıq bağlı olur
- qiymətin əmələ gəlməsi istehsal vasitələri ilə xeyli bağlı olur
- qiymətin əmələ gəlməsi istehsal infrastrukturu ilə əlaqələndirilir
- qiymətin əmələ gəlməsi istehlak-istehsal əlaqələri ilə bağlıdır

270 Bəzi sahibkarlar qiymət siyasətinin formalaşdırılmasında hansı qüsura yol verirlər?

- qiymət bazara çıxarılan məhsulun keyfiyyətinə uyğunlaşdırılmır
- qiymət bazar şəraitinin dəyişməsi ilə zəif uyğunlaşdırılır
- qiymət bazar şəraitinin dəyişməsi ilə güclü uyğunlaşdırılır
- qiymət bazar münasibətlərinə uyğun qurulmur
- qiymət bazar seqmentləri ilə uyğunlaşdırılmır

271 Qiymət siyasətinin hazırlanmasında əsas məsələlərdən birini müəyyən edin:

- istehsal olunan yeni məhsullara qiymətin aşağı salınması
- istehsal olunmuş yeni məhsullara qiymətlərin müəyyən edilməsi
- istehsal olunmuş yeni məhsullara müəyyən edilmiş qiymət
- istehsal olunmuş köhnə məhsullara yeni qiymətin müəyyən edilməsi
- istehsal olunmayan məhsullara öncədən qiymətin qoyulması

272 Firmalar öz məhsullarını bazara çıxararkən hansı amillər arasındakı uyğunluğu nəzərə alırlar?

- qiymət və marketinq
- qiymət və keyfiyyət
- qiymət və kəmiyyət
- qiymət və sığorta
- qiymət və bazar

273 Müəssisə və firmalar bazara çıxardıqları hansı məhsulu yüksək qiymətə satırlar?

- pis keyfiyyətli
- yüksək keyfiyyətli
- keyfiyyətli
- orta keyfiyyətli
- aşağı keyfiyyətli

274 Qiymətin müəyyən edilməsinin ardıcıl mərhələlərində birinci yeri hansı amil tutur?

- qiymət siyasətinin yerinə yetirilməsində əngəllərin müəyyən edilməsi
- qiymət siyasətinin məqsədlərinin müəyyən edilməsi
- qiymət siyasətində vəzifələrin müəyyən edilməsi
- qiymət siyasətinin strategiyasının müəyyən edilməsi
- qiymət siyasətinin təsir edici gücünün müəyyən edilməsi

275 Firmanın bazarda mövcudluğunun və fəaliyyətinin təmin edilməsi problemi prinsip etibarilə nəyin nəticəsində yaranır?

- firmanın rəqabətə davam gətirməməsi
- rəqabət və ya alıcıların ehtiyacının dəyişməsi
- rəqabət olmadan satıcının dəyişməsi
- firmanın mövcudluğunun dəyişməsi
- firmanın fəaliyyətinin dəyişməsi

276 Biznes fəaliyyətini davam etdirən zaman çox hallarda onların zəruri ehtiyatlarının azalması nəyə gətirib çıxarır?

- qiymətin əmələ gəlməsinə
- qiymətin aşağı salınmasına
- qiymətin artmasına
- qiymətin dəyişməsinə
- qiymətin diferensiallaşmasına

277 Əmtəə dövriyyəsinin qiymətinin maksimum səviyyədə artırılmasına yönəldilən qiymət faktoru hansı hallarda tətbiq edilir?

- istehsal olunan məhsulun səmərəliliyinin asqar olunması
- istehsal olunan məhsullara sərf edilən xərclərin strukturunu müəyyənləşdirmək çətin olsun
- istehsal olunan məhsullara sərf olunan əmək məsrəfləri çox olsun
- istehsal olunmayan məhsullara əvvəlcədən qiymətin qoyulması
- istehsal olunan məhsulların keyfiyyətinin aşağı olması

278 Müəssisə və firmalar öz nüfuzlarını möhkəmləndirmək məqsədilə məhsul istehsalına sərf edilən xərcləri kompensasiya etmək üçün nəyə əl atırlar?

- qiymətləri bazara uyğunlaşdırırlar
- yüksək qiymətlər müəyyən edirlər
- qiymətləri aşağı salırlar
- diferensiallaşdırırlar
- qiymətlərə əlavələr edirlər

279 Tələbin müəyyən edilməsi və onun təhlil nəyin müəyyən edilməsində növbəti addımdır?

- qiymətin müəyyən edilməsinin
- qiymət siyasətinin
- qiymət strategiyasının
- qiymətin əmələ gəlməsinin
- qiymətin artırılmasının

280 Qiymət və tələb iqtisadi kateqoriya olmaqla onların arasında nə mövcuddur?

- natamam mütənasiblik
- tərs mütənasiblik
- düz mütənasiblik
- əyri mütənasiblik
- tam mütənasiblik

281 Alıcıların qiymətə təsiri hansı amillərlə xarakterizə olunur?

- iqtisadi və rasional
- iqtisadi və psixoloji
- iqtisadi və sosial
- iqtisadi və sosioloji
- istehsal-iqtisadi

282 İstehsalçılar yüksək qiymətə daha çox məhsul sata bildiyi təqdirdə bu halda alıcılar üçün qiymət xüsusi nə amili kimi çıxış edir?

- xüsusi gəlirlər
- xüsusi keyfiyyət
- xüsusi kəmiyyət
- xüsusi xərclər
- xüsusi məsrəflər

283 Tələb mütəhərriqliyi aşağı olduqda bazarda satıcı əmtəyə hansı qiyməti qoyur?

- daha stabil qiymət
- daha yüksək qiymət
- daha aşağı qiymət
- daha mükəmməl qiymət
- daha sabit qiymət

284 Tələb yüksək olduqda firma öz məhsullarının qiymətində hansı dəyişikliklər edir?

- qiyməti dəyişdirir
- qiyməti aşağı salır
- qiyməti yuxarı qaldırır
- qiyməti sabitləşdirir
- qiyməti stabilləşdirir

285 İstehsal xərcləri neçə qrupa bölünür?

- altı
- iki

- üç
- dörd
- beş

286 Dəyişən xərclərin həcmi nədən asılı deyil?

- məhsul istehsalının daşınmasından
- məhsul buraxılışındakı dəyişikliklərdən və dövriyədən
- məhsul istehsalındakı xərclərin həcmindən
- məhsul istehsalının satışından
- məhsul istehsalının emalından

287 Dəyişən xərclərin həcmi nədən asılıdır?

- bilavasitə məhsulun keyfiyyətindən
- bilavasitə buraxılan məhsulun həcmindən
- bilavasitə buraxılan məhsulların emalından
- bilavasitə istehsal olunan məhsulun daşınmasından
- bilavasitə emal edilən məhsulun keyfiyyətindən

288 Hansı xərclərin birlikdə məcmusu xərcləri formalaşdırır?

- gizli-aşkar xərclər
- daimi və dəyişən xərclər
- orta və son xərclər
- böyük və kiçik xərclər
- ilk və orta xərclər

289 Hansı xərclərin əsasında qiymətin aşağı həddi meydana çıxır?

- böyük və kiçik xərclərin cəmi
- dəyişən və daimi xərclərin birlikdə məcmusu
- orta və son xərclərin birlikdə məcmusu
- ilk və orta xərclərin birlikdə məcmusu
- gizli və aşkar xərclərin məcmusu

290 Müəssisə, firma və sahibkarlar səmərəli qiymət siyasətini təmin etmək üçün hansı xərcləri müəyyənləşdirməlidirlər?

- xərclərin həcmi istehsal olunan məhsulun həcminə bölməklə
- xərclərin quruluşunu istehsalın plan həcmi ilə müqayisə etməli və məhsul vahidinə orta istehsal xərclərini müəyyənləşdirməlidirlər
- xərclərin strukturunu istehsalın faktiki həcmi ilə müqayisə etməli
- məsrəflərin strukturunu istehsalın gözlənilən həcmi ilə müqayisə etməli
- xərclərin strukturunu istehsalın cəmi ilə müqayisə etməklə

291 Qiymət siyasətinin müəyyən edilməsində növbəti mərhələ hansıdır?

- qiymətin əmələ gəlməsinin xərclər metodu
- qiymətin əmələ gəlməsi metodlarının seçilməsi
- qiymətin əmələ gəlməsi səbəblərinin təyini

- qiymətin əmələ gəlməsi prinsiplərinin müəyyən edilməsi
- qiymət siyasətinin müəyyən edilməsi

292 Qiymətin əmələ gəlməsinin əsas metodlarından olan xərc metodu necə müəyyən edilir?

- ixrac olunan məhsullara çəkilən xərclər əsasında
- istehsal olunan məhsullara çəkilən xərclər əsasında
- emal olunan məhsullara xərclərin cəminin məcmusu
- realizə edilən məhsullara çəkilən xərclərin əsasında
- anbarlarda saxlanılan məhsullara xərclər əsasında

293 Xərc metodunun tərkib üsullarından birini müəyyən edin?

- orta xərclər metodu
- “üstəgəl xərclər” metodu
- “üstündən çıx” xərclər metodu
- ilk xərclər metodu
- son xərclər metodu

294 Xərc metodunun tərkib elementlərindən olan hansıdır?

- aşkar xərclər metodu
- minimum xərclər metodu
- maksimum xərclər metodu
- mənfə xərclər metodu
- gizli xərclər metodu

295 Qiymətə əlavələr vasitəsilə onun artmasına nəzərdə tutan metod hansı metodun tərkib elementidir?

- gizli xərclər metodunun
- xərclər metodunun
- gəlirlər metodunun
- məhsul vermə metodunun
- məhsula xərclər metodunun

296 Xərclər metodunun tərkibinə daxil olan metod hansıdır?

- qiymətin əmələ gəlməsinin dəyişən xərclər metodu
- qiymətin əmələ gəlməsinin məqsədli metodu
- qiymətin əmələ gəlməsinin çevirmə metodu
- qiymətin əmələ gəlməsinin strateji metodu
- qiymətin əmələ gəlməsinin maksimum xərclər metodu

297 Bu metodlar içərisində ən geniş yayılan metod hansıdır?

- “aşkar xərclər” metodu
- “üstəgəl xərclər” metodu
- “üstənçik xərclər” metodu
- maksimum xərclər metodu
- “gizli xərclər” metodu

298 Qiymətə əlavə edilən xərclər dedikdə nə başa düşülür?

- stabil xərclər
- daimi və dəyişən məsariflər
- daimi və gizli xərclər
- orta xərclər
- sabit xərclər

299 Qiymətə əlavə edilən xərclər nəyə görə hesablanır?

- məhsulun gəlirinə görə
- məhsul vahidinə görə
- 1 hektara görə
- 1 ha k/t-ı yararlı torpaq sahəsinə görə
- əkin sahəsinə görə

300 Qiymətə əlavə edilən xərclər hansı məsariflər əsasında hesablanır?

- stabil-orta xərclər əsasında
- bu hesablamalar orta daimi, daimi orta və orta dəyişən xərclərdə əlavə edilməklə orta məsariflər əsasında
- bu hesablamalar gizli dəyişən xərclər əsasında
- aşkar daimi xərclər əsasında
- daimi sabit xərclər əsasında

301 Qiymətqoymanın da bir metodunu müəyyən edin?

- dəyişən xərclər metodu
- minimum xərclər metodu
- maksimum xərclər metodu
- orta xərclər metodu
- sabit xərclər metodu

302 Minimum xərclər metodu hansı məqsədi nəzərdə tutur?

- qiymətə əlavələr vasitəsilə onun artmasını nəzərdə tutur
- konkret məhsul istehsalına çəkilən xərclərin kompensasiyasını nəzərdə tutur
- daimi və dəyişən məsariflərin azalmasını nəzərdə tutur
- aşkar xərclərin dəyişməsinə nəzərdə tutur
- qiymətin əmələ gəlməsinin dinamikasını nəzərdə tutur

303 Məhsul istehsalına çəkilən daimi xərclərin azaldılmasına yəni minimum səviyyəyə endirilməsinə əsaslanan hansı metoddur?

- aşkar xərclər metodu
- minimum xərclər metodu
- “üstəgəl xərclər” metodu
- qiymətin əmələ gəlməsinin məqsədli metodu
- qiymətə əlavə edilən xərclər metodu

304 Məhsul vahidinin maya dəyərini formalaşdıran metod necə adlanır?

- qiymətin endirilməsi
- qiymətə əlavələr
- qiymətin kompensasiyası
- qiymətin əmələ gəlməsi
- qiymətin sığortalanması

305 Qiymətin əmələ gəlməsinin daha bir metodunu müəyyən edin?

- plan qiymətqoyma
- məqsədli qiymətqoyma
- məqsədsiz qiymətqoyma
- nəzəri qiymətqoyma
- faktiki qiymətqoyma

306 Qiymətqoymanın hansı metodunda məqsədli qiymətlər vasitəsilə nəzərdə tutulan mənfəətin əldə edilməsi əsas götürülür?

- orta xərclər metodu
- məqsədli qiymətqoyma metodu
- üstəgəl xərc metodu
- gizli xərclər metodu
- aşkar xərclər metodu

307 Qiymət siyasətinin formalaşmasında hansı amilin nəzərə alınmasının böyük əhəmiyyəti vardır?

- sərbəst seçimin
- rəqabətin
- inhisarın
- tələbin
- təklifin

308 Qiymətin əmələ gəlməsinin liderlik metodunun mahiyyəti nədir?

- bazarda inhisarçı firmanın qiymətinin tənzimlənməsi
- bazarda liderlik edən firmalar tərəfindən qiymətin müəyyən edilməsi
- bazarda qiymətlə manipulyasiya edən firmaların fəaliyyəti
- bazarda əmtəə tələbatın müəyyən edilməsi
- bazarda qiymətin səviyyəsinə təsir edən amillərin olması

309 Mənfəətin və nəzəri maksimum səviyyənin təhlili əsasında satış qiymətinin müəyyən edilməsinin aid olduğu metodlar?

- qiymətin diferensallaşması metodu
- qiymət siyasətinin formalaşması metodları
- qiymətin müəyyən edilməsi metodu
- qiymətin əmələ gəlməsi
- qiymətqoyma metodu

310 Əgər firma bazarda inhisarçı mövqeyə malikdirsə, onda o bazarda nə əldə etməyə qadirdir?

- böyük həcmdə səlahiyyət

- böyük həcmdə mənfəət
- böyük həcmdə zərər
- böyük həcmdə əmtəə
- bazarda özünəməxsus liderlik

311 Məhsulların və xidmətlərin beynəlxalq mübadiləsi necə adlanır?

- xarici turizm
- xarici ticarət
- xarici münasibət
- xarici miqrasiya
- kapitalın hərəkəti

312 Sənaye müəssisələrinin, elmi-texniki mərkəzlərin infrastrukturunun və s. layihələndirilməsi məsələlərinin tədqiq edilməsi üzrə kommersiya xarakterli xidmətlər kompleksi necə adlanır?

- Patent
- İnjiniring
- “nou –hau” xidməti
- Lisensiat
- Lisenziar

313 Beynəlxalq istehsal ixtisaslaşdırılması və kooperativləşdirilməsinin mahiyyəti nədir?

- köhnəlməmiş məhsulun tərəfdaşlar tərəfindən alınması və ya sifariş
- müxtəlif ölkələrdə olan tərəfdaşların hər hansı bir məhsulun istehsalında bilavasitə əməkdaşlığını əks etdirmək
- müxtəlif ölkələrdən olmayan tərəfdaşların hər hansı bir xidmətin istehsalında əməkdaşlığı əks etdirməmək
- bütün hallarda tərəfdaşların verilən məhsula qiymətin qoyulması
- kompleks avadanlığın göndərilməsi və qəbulu

314 Texnoloji proses və s. kooperativləşdirmənin obyektinə nə ola bilər?

- alınmış məhsul
- hazır məhsul
- köhnə məhsul
- təzə məhsul
- satılmış məhsul

315 Kooperativləşdirmə nə üzrə təsnifləşdirilə bilər?

- növlər və mərhələlərlə kooperativlərin yaradılması və qeydiyyatdan keçirilməsi
- növlər, mərhələlər, ərazi dairəsi, tərəfdaşların sayı, obyektlərin miqdarı, məhsulun xarakteri
- kooperativləşdirmənin xüsusiyyətləri və payçıların qarşılıqlı əlaqəsi
- kooperativlərin nizamnaməsinin hazırlanması mərhələləri və onun qəbulu
- cərimə sanksiyaları ilə kooperativlərin vergiyə cəlb edilməsi

316 Hansı məhsulun idxalına adətən azaldılmış kömrük rüsumları müəyyən olunur?

- ədədlə göndərilən məhsulların
- quraşdırılmış şəkildə olan məhsulların
- qablaşdırılmış şəkildə olan məhsulların

- pərakəndə şəkildə olan məhsulların
- kompleksləşdirilmiş şəkildə olan məhsulların

317 Hansı hallarda ixracatçılar göndərilmiş məhsulun dəyəri müqabilində idxalçıdan ya tam ya da qismən məhsulla ödənilməsinə öhdəsinə götürür?

- məhsul emal edildikdən və qablaşdırılmasından sonra
- qarşılıqlı mal göndərişləri zamanı
- qarşılıqlı heyvan göndərişləri zamanı
- qarşılıqlı dostluq müqabilində ödənişlərin edilməsi
- məhsulun yığılmış vəziyyətdə satılması

318 Beynəlxalq kooperativləşdirmənin necə əsas metodu mövcuddur?

- beş
- üç
- bir
- iki
- dörd

319 Razılaşdırılmış birgə proqramların həyata keçirilməsi kooperativləşdirmənin hansı metoduna aiddir?

- beşinci
- birinci
- ikinci
- üçüncü
- dördüncü

320 Müqavilə üzrə ixtisaslaşdırmanın daxil olduğu metodu müəyyən edin?

- birinci
- ikinci
- beşinci
- üçüncü
- dördüncü

321 Birgə istehsal müəssisələrinin yaradılması kooperativləşdirmənin hansı metoduna daxildir?

- beşinci
- üçüncü
- birinci
- ikinci
- dördüncü

322 Beynəlxalq lizinq nədir?

- beynəlxalq kapitalın hərəkəti
- istehsal avadanlıqlarının nəqliyyat vasitələrinin, kompyuter texnikasının və s. uzun müddətə icarəyə verilməsidir
- istehsal vasitələrinin qısa müddətə icarəyə verilməsidir
- avadanlıqlar və qurğuların istismara verilməsi

dövriyyə fondlarının dövriyyəsində xarici amil

323 Xarici iqtisadi fəaliyyətin ən dinamik forması hansı beynəlxalq xidmət növüdür?

- beynəlxalq nəqliyyat
 beynəlxalq turizm
 beynəlxalq lizinq
 beynəlxal ticarət
 beynəlxalq tibbi xidmət

324 Sahibkarlıq fəaliyyətindən mənfəət əldə etmək və ya faiz götürmək məqsədilə əmtəə və ya pul formasında vəsaitin yerləşdirilməsinə nə deyilir?

- əmtəə ixracı
 kapital ixracı
 əmək ixracı
 məhsul ixracı
 fond ixracı

325 Hansı kapitalın hərəkəti beynəlxalq kredit formasında çıxış edir?

- beynəlxalq kreditin
 ssuda kapitalının
 yardım kapitalının
 yardım fondunun
 beynəlxalq valyuta

326 Dünya kapital bazarını hansı bazarlara bölmək olar?

- dünya ticarət bazarına
 kredit bazarına və qiymətli kağızlar bazarına
 valyuta bazarına və əmək bazarına
 valyuta maliyyə bazarına
 investisiya və innovasiya

327 Xarici borc alana ssuda hansı şərtlərlə verilir?

- hec bir formada qaytarmamaq
 qaytarılmaq, müddətli olmaq və müəyyən faizləri ödəmək
 qaytarılmamaq, müddətsiz və müəyyən faizləri ödəməmək
 məhsul vasitəsilə qaytarmaq
 xammal şəklində qaytarmaq

328 Portfel investisiyasının mahiyyəti nədir?

- gəlir əldə etmək üçün xaricdə istedadlı futbolçu olmağa kapital qoyuluşu
 gəlir əldə etmək məqsədilə xaricdə qiymətli kağızlara kapital qoyuluşları
 gəlir əldə etmək məqsədilə qiymətli kağızlara sərmayə qoyuluşları
 beynəlxalq valyuta
 gəlir əldə etmək məqsədilə xaricdə ada almağa kapital qoyuluşları
 gəlir əldə etmək üçün xaricdə müəssisə yaratmağa sərmayə qoyuluşu

329 Xarici iqtisadi fəaliyyətdə dövlət maraqlarının müdafiəsi üzrə aparıcı orqan hansıdır?

- Mərkəzi Bank
- Dövlət Gömrük Komitəsi
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi

330 Ölkənin iqtisadi təhlükəsizliyini təmin edilməsində hansı orqanın rolu böyükdür?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- İqtisadi İnkişaf Nazirliyinin
- Səhiyyə Nazirliyi
- Təhsil Nazirliyi

331 Beynəlxalq Ərzaq təhlükəsizliyi ideyası hansı əsrin necənci illərində yaranmışdır?

- XXI –ci əsrin əvvəllərində
- XX əsrin 70-ci illərinin əvvəllərində
- XX əsrin 40-ci illərinin axırlarında
- XX –ci əsrin 30-cu illərinin ortalarında
- XX –ci əsrin 50-ci illərində

332 Əhalinin həyat səviyyəsini xarakterizə edən ən mühüm arqumenti nədir?

- ərzaq resurslarının ixrac edilməsi
- qida məhsullarına olan tələbatın ödənilməsi
- geyim paltarlarına olan tələbatın ödənilməsi
- ərzaq resurslarının çatışmamazlığı
- ərzaq resurslarının idxal edilməsi

333 Beynəlxalq miqyasda ərzaq təhlükəsizliyi hansı beynəlxalq təkilat tərəfindən necənci ildə yaranmışdır?

- Yenidənqurma və İnkişaf Bankı -1995-ci ildə
- BMT-nin 1974-cü ildə
- BMT-nin 1954-cü ildə
- BMT-nin 1945-ci ildə
- BMT-nin 1981 - ci ildə

334 Beynəlxalq Ərzaq təhlükəsizliyi Konsepsiyası hansı təşkilat tərəfindən necənci ildə qəbul edilmişdir?

- BMT tərəfindən 1978-ci ildə
- XX əsrin 80-ci illərində Ümumdünya Ərzaq Şurası və BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı
- XX-ci əsrin 70-ci illərində FAO tərəfindən
- BMT-nin 4 dekabrda beynəlxalq inkişaf strategiyasında
- Avropa yenidənqurma və İnkişaf Bankı tərəfindən

335 Ərzaq problemi hansı formada təzahür edir?

- sosial vəziyyətin yaxşılaşdırılması fonunda

- əhalinin alıcılıq qabiliyyətinin mürəkkəbləşməsi fonunda
- əhalinin pul gəlirinin artması fonunda
- əhalinin real pul gəlirinin azalması fonunda
- əhalinin ərzağı israf etməsi nəticəsində

336 Ərzaq təhlükəsizliyi sisteminin quruluşunu necə istiqamətdə təsnifləşdirmək mümkündür?

- səkkiz
- dörd
- bes
- altı
- yeddi

337 Ərzaq təhlükəsizliyini kəmiyyət göstəricisi kimi xarakterizə edən aspekti müəyyən edin?

- fizioloji tələbat aspekti
- istehlak aspekti
- xarici ticarət aspekti
- iqtisadi potensial aspekti
- istehsal aspekti

338 Ərzaq təhlükəsizliyin səviyyəsini müəyyənləşdirmək üçün hansı aspekt başlangıç kriteriya hesab olunur?

- xarici ticarət
- istehlak aspekti
- istehsal aspekti
- fizioloji norma
- iqtisadi potensial

339 Ərzaq aspekti nədir?

- daxili ərzaq bazarının dövlət tərəfindən tənzimlənməsi
- daxili ərzaq bazarında ərzaq məhsullarına olan tələbatı, fizioloji qida normasının və onun ödənilməsinin səviyyəsinin sərhəddi
- ərzaq bazarında ərzaq məhsullarına olan tələbatın ödənilməsi
- ərzaq bazarında əhalinin tələbatının daxili istehsal hesabına ödəmək
- daxili ərzaq bazarının qorunması

340 Adambaşına istehlakın mahiyyəti:

- məhsulların ümumi fizioloji tələbata görə müqayisəsinin səviyyə göstəricisi
- fizioloji norma səviyyəsində qidalanma ərzaq təhlükəsizliyinin təmin edilməsinin mövcud vəziyyətinin qiymətləndirilməsinin ilkin göstəricisi
- yerli istehsalın fizioloji tələbat normasına nisbətən göstəricisi
- dəyər ifadəsində minimum fizioloji norma çərçivəsində istehlakın məbləği göstəricisi
- əhalinin sosial durumu göstəricisi

341 İstehlakın mövcud durumu nə ilə xarakterizə olunur?

- fizioloji tələbata görə müqayisənin səviyyəsi
- əhalinin alıcılıq qabiliyyəti istehlakında ayrı-ayrı məhsulların xüsusi çəkisi
- əhalinin ərzaq məhsulları ilə mövcud təminat səviyyəsi

- mövcud vəziyyətin qiymətləndirilməsi
- idxal kanalları hesabına ödənilməsi

342 Ərzaqla özünü təminatına necə müəyyən olunur?

- ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində
- yerli istehsalın adambaşına fizioloji tələbat normasına nisbəti ilə
- dəyər ifadəsində maksimum fizioloji norma nisbəti ilə
- dəyər ifadəsində minimum fizioloji norma çərçivəsində
- ərzaq məhsullarının bazar qiymətləri ilə

343 Minimum istehlak səbəti nədir?

- əhəlinin sosial durumunun qiymətləndirilməsinə imkan verməyən
- dəyər ifadəsində minimum fizioloji norma çərçivəsində istehlakın ümumi məbləğini özündə əks etdirən
- dəyər ifadəsində maksimum fizioloji norma çərçivəsində istehlakın nisbi məbləğini özündə əks etdirən
- ərzaq məhsullarının dövlət qiymətləri ilə hesablanan
- iqtisadiyyat üzrə və onun sahələri üzrə əmək məsrəfləri

344 Ərzaq təhlükəsizliyinin istehsal aspekti necə göstərici ilə xarakterizə olunur?

- bir göstərici
- bes göstərici
- dörd göstərici
- üç göstərici
- iki göstərici

345 Kənd təsərrüfatının potensial imkanlarını xarakterizə edən göstəricilər istehsal aspektinin hansı bölməsinə aiddir?

- besinciyə
- birinciyə
- ikinciyə
- üçüncüyə
- dördüncüyə

346 Ərzaq təhlükəsizliyinin istehsal aspekti göstəricisi olan kənd təsərrüfatı istehsalının iqtisadi səmərəlilik göstəricisi nəyi xarakterizə edir?

- istehsal olunan məhsulların baha başa gəlməsini
- istehsalın gəlirliyini
- istehsalın zərərli işləməsini
- istehsalın aşağı düşməsini
- istehsalın öz xərcini ödəyə bilməməsini

347 Kənd təsərrüfatına dövlət büdcəsindən verilən dotasiyalar ərzaq təhlükəsizliyinin hansı aspektinə daxildir?

- iqtisadi potensial aspektinə
- istehsal aspektinə
- istehlak aspektinə
- qeyri-istehlak aspektinə

qeyri istehsal aspektinə

348 Bu göstəricilərdən hansı iqtisadi səmərəlilik göstəricisidir?

- bir hektara düşən traktor işinin həcmi
 adambaşına düşən ümumi məhsul
 bir baş mal-qaraya verilən yemin miqdarı
 bir hektara verilən gübrələrin miqdarı
 bir hektara verilən üzvü gübrələrin miqdarı

349 Kənd təsərrüfatında fond verimi göstəricisi təsərrüfatda nədən səmərəli istifadə olunmasını xarakterizə edir?

- əsas proseslərdən
 əsas fonlardan
 əsas işçilərdən
 əsas gəlirlərdən
 əsas məşmlərdən

350 Heyvandarlıqda məhsuldarlıq səviyyəsi hansı iqtisadi kateqoriyanı xarakterizə edir?

- naxırın tərkibini
 səmərəliliyi
 səmərəsizliyi
 istehsalın geriliyini
 heyvanların quruluşunu

351 Təsərrüfat fəaliyyətindən əldə olunan mənfəətin həcmi istehsalın hansı vəziyyətini xarakterizə edir?

- istehsalın tənəzzülünü
 istehsalın gəlirliyini
 istehsalın zərərli işləməsini
 istehsalın müflisləşməsini
 istehsalın mexanikləşməsini

352 İstehsalın gəlirliyini dünya təcrübəsində kənd təsərrüfatı əmtəə istehsalçılarının dövlət tərəfindən müdafiə olunmasında hansı funksiyanı yerinə yetirir?

- irriqator
 indikator
 irriqasiya
 irrasional
 alliqator

353 Ərzaq məhulları üzrə idxal və ixracın balansını nəyin hesablanması istifadə edilir?

- rentabellik səviyyəsini
 idxalın səviyyəsini
 ixracın səviyyəsini
 istehsalın səviyyəsini
 səmərəliliyin səviyyəsini

354 Kənd təsərrüfatı məhsulları üzrə idxal və ixracın balansı göstəricisi nəyi xarakterizə edir?

- istehsal olunan k/t-ı məhsullarının reallaşdırılmasını
- daxili k/t-ı istehsalının müdafiəsi və xarici ticarət siyasətinin əlverişli şəraitdə aparılmasını
- daxili k/t-ı istehsalının inkişafı və daxili ticarət siyasətinin effektivliyi
- daxili k/t-ı istehsalının inkişaf səviyyəsini
- xarici ticarətdə ixracın xüsusi çəkisi

355 Məhsul istehsalı balansı və əmtəəlik səviyyəsi, məhsulun müxtəlif məqsədlər üzrə istifadəsi və itkilər hansı məhsulların həcmi müəyyənləşdirir?

- kənd tikintisi işlərinin həcmi
- ümumi kt-ı məhsulu istehsalının həcmi
- ümumi sənaye məhsullarının həcmi
- tikinti məhsullarının həcmi
- quraşdırma işlərinin həcmi

356 Ərzaq təhlükəsizliyi probleminə olan prinsipial münasibətlərdən asılı olaraq tarixən dövlətlərin aqrar siyasətini neçə əsas tipi fərqləndirilir?

- beş
- üç
- bir
- iki
- dörd

357 İdxala əsaslanan liberal aqrar siyasət hansı tipə aiddir?

- beşinci tipə
- birinci tipə
- ikinci tipə
- üçüncü tipə
- dördüncü tipə

358 İxracı istiqamətlənən yeni bazarların əldə edilməsinə xidmət edən aqrar siyasətin məhsul olduğu tip hansıdır?

- birinci
- ikinci
- beşinci
- dördüncü
- üçüncü

359 Proteksionist aqrar siyasət hansı tipə mənsubdur?

- beşinci
- üçüncü
- birinci
- ikinci
- dördüncü

360 Birinci tip nəyə əsaslanan aqrar siyasətdir?

- istehsal əsaslanan
- idxala istiqamətlənən
- ixraca əsaslanan
- rüsum əsaslanan
- ticarətə əsaslanan

361 Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ikinci tip siyasət nəyə istiqamətlənir?

- istehlak əsaslanan aqrar siyasət
- ixraca əsaslanan aqrar siyasət
- idxala əsaslanan aqrar siyasət
- xidmətə əsaslanan aqrar siyasət
- istehsal istiqamətlənən aqrar siyasət

362 Ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş üçüncü tip siyasət necə adlanır?

- kənddə istehsal infrastrukturunun yaradılması siyasəti
- proteksionist özünütəminatmə siyasət
- himayə olunmayan – özünə güvənən siyasət
- su və torpaq resurslarının qorunub saxlanması siyasəti
- ehtiyacı olanlara ərzaq yardımını siyasəti

363 Müasir dövr deynəlxalq ərzaq təhlükəsizliyinin ən mühüm və aparıcı problemlərindən biri hansıdır?

- ərzaq məhsulları idxalının azaldılması
- ərzaq məhsullarının keyfiyyəti və onların ekoloji cəhətdən təmizliyi
- ərzaq məhsulları satışının təşkili
- ərzaq məhsulları istehsalının genişləndirilməsi
- ərzaq məhsulları ixracının artırılması

364 Dövlətin ərzaq təhlükəsizliyinin hansı səviyyədə olmasını qiymətləndirmək üçün nədən istifadə edilir?

- əhalinin məcmu gəlirləri
- göstəricilər sistemindən
- fizioloji qida normalarından
- ərzaq məhsullarının istehlakından
- yeyinti məhsullarının adambaşına istehsalı

365 Dövlət ərzaq təhlükəsizliyinin əsasını təşkil edən ərzaq, k/t-1 və yeyinti məhsullarının istehsalını və onların səmərəliliyini xarakterizə edən göstəricini müəyyən edin?

- bitkiçilik məhsulların dünya bazarına çıxarılması
- bitkiçilik məhsullarının istehsalı və məhsuldarlığı
- bitkiçilik məhsullarının reallaşdırılması
- bitkiçilik məhsullarının emalı saxlanması
- bitkiçilik məhsullarının yenidən təkrar emalı

366 Kənd təsərrüfatı məhsullarının istehsalın və onların səmərəliliyini göstərən göstərici hansıdır?

- xarici ölkələrdən ərzaq alınmasına yönəldilmiş vəsaitin həcmi
- adambaşına k/t-ı məhsullarının istehsalı
- iqtisadiyyatın aqrar sektoruna büdcə subsidiyalarının həcmi
- ərzaq idxalı və ərzaq ixracı
- aqrar sektora vergi və kredit güzəştləri

367 Əhalinin ərzaq məhsulları əldə imkanlarını xarakterizə edən gəlirlərin səviyyəsini müəyyən edən göstərici hansıdır?

- qida məhsullarına tələbat
- əhalinin məcmu gəliri
- fizioloji qida normaları
- ərzaq məhsullarının istehlakı
- ərzaq məhsullarının kalorililiyi

368 Ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə dövlətin ərzaq kompleksinə, ərzaq bazarına və aqrar sektora səmərəli müdaxiləsini xarakterizə edən göstəricini müəyyən edin?

- iqtisadiyyatın aqrar sektorunda əhalinin orta aylıq əmək haqqı
- iqtisadiyyatın aqrar sektoruna büdcə subsidiyalarının həcmi
- k/t-ı məhsullarının rentabelliği səviyyəsi
- k/t-ı məhsullarının maya dəyəri
- heyvandarlıq məhsullarının istehsalı və məhsuldarlığı

369 Tarixən ərzaq təhlükəsizliyinin təmin edilməsinə neçə aspektdən yanaşılmışdır?

- beş
- iki
- bir
- üç
- dörd

370 Dövlətlərarası iqtisadi-ticarət əlaqələrinin liberallaşdırılması yolu ilə ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatını hansı kanal hesabına ödənilməsinə müəyyən edin?

- saziş
- idxal
- ixrac
- barter
- sövdələşmə

371 Büdcə vəsaitinin cəlb edilməsi və s. təşkilati-iqtisadi tədbirlərin vasitəsilə ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatını hansı istehsal hesabına ödənilməsinə müəyyən edin?

- uzaq ölkələr
- yerli istehsal
- ixrac
- idxal
- qonşu ölkələr

372 Ərzaq təhlükəsizliyi ərzaq sahəsində dövlət maraqlarına cavab verən həyati əhəmiyyətli hansı amillərdən

asıldır?

- əmək ehtiyatlarından tam istifadədən
- kompleks daxili və xarici amillərdən
- iqtisadiyyatın kompleks inkişafından
- aqrar sferanın dayanıqlı inkişafından
- k/t-ı istehsalının səmərəli inkişafından

373 Ölkənin ərzaq təhlükəsizliyinə təsir göstərən daxili amili müəyyən edin?

- beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən diskriminasiya
- ərzaq məhsulları istehsal edən sahələrdə disproporsiyaların mövcudluğu
- ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi
- ölkənin idxal etdiyi qida məhsullarına dünya bazarı qiymət konyukturunun təsiri
- xarici ölkələrlə ərzaq ticarətinin əlverişsiz şərtləri

374 Ölkənin ərzaq təhlükəsizliyinə təsir edən xarici amil hansıdır?

- əsas istehsal fondlarının köhnəmə səviyyəsinin yüksək olması
- qida məhsulları istehsal edən strateji əhəmiyyətli obyektlərin əcnəbi investorların mülkiyyətinə keçməsi
- istehsalçılardan istehlakçılara qədərki mərhələdə ərzaq məhsulları itkilərinə yol verilməsi
- əhalinin minimal gəlir səviyyəsinin aşağı olması
- ərzaq məhsulları istehsal edən sahələrin maliyyə vəziyyətinin ağırlığı

375 Ərzaq təhlükəsizliyinin təmin edilməsi aqrar münasibətlərin hansı vasitələrlə tənzimlənməsindən asılıdır?

- texnoloji
- iqtisadi
- sosial
- institusional
- mexaniki

376 Ölkənin daxili aqrar bazarında tələb və təklif arasında tarazlıq əsasən hansı kanallar vasitəsilə tənzimlənir?

- mübadilə kanalları
- idxal kanalları
- suvarma kanalları
- televiziya kanalları
- ticarət kanalları

377 Tələb və təklif arasında uyğunsuzluğun gücləndiyi halda daxili bazarın nədən asılılığı artır?

- kapital amillərindən
- xarici ölkələrdən
- daxili amillərdən
- xarici amillərdən
- istehsal amillərindən

378 Gəlirlərin yenidən bölüşdürülməsi aqrar bazarın dövlət tənzimlənməsinin zəruri nəyindən biri hesab edilir?

- zəruri tədbirindən

- zəruri elementlərindən
- zəruri ehtiyaclarından
- zəruri şərtlərdən
- zəruri amillərdən

379 Gəlirlərin bazar mexanizmi əsasında düzgün, elmi əsaslandırılmış bölgüsü nəyi təmin edir?

- sosial təqaüdü
- sosial ədaləti
- sosial bərabərliyi
- sosial infrastrukturunu
- sosial təminatı

380 İqtisadiyyata dövlət müdaxiləsinin səmərəli həddən kənara çıxması bütövlükdə iqtisadiyyat üçün zərərli sayıla bilərmi?

- bunu normal hesab etmək olmaz
- zərərli sayıla bilər
- zərərli sayıla bilməz
- müsbət təsir
- zərərsiz təsir edə bilər

381 Dövlət tənzimlənməsinin bütün istiqamətləri nəyin tətbiqini tələb edir?

- iqtisadi əməkdaşlığı
- iqtisadi mexanizmlərin
- iqtisadi qanunların
- iqtisadi metodların
- iqtisadi əlaqələri

382 Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində qiymətlərin hansı funksiyalarının aktivləşdirilməsi mühüm rol oynayır?

- bölüşdürmə
- stimullaşdırıcı
- uçot və ya ölçü
- tənzimlənen
- tənzimləyici

383 Ərzaq təhlükəsizliyinin təmin edilməsi aqrar bölmənin tənzimlənməsində hansı münasibətlərin sağlamlaşdırılmasına istiqamətləndirilir?

- dotasiya
- maliyyə kredit
- borclanma
- kreditlərin verilməsi
- lizinqin tətbiqi

384 Maliyyə-kredit münasibətləri iqtisadiyyatın dövlət tənzimlənməsinin mühüm istiqamətlərindən biri olub iqtisadiyyat sahələrinin nəyinə bu təsirini göstərir?

- kapital resurslarına olan tələbatın ödənilməsinə
- inkişaf tempi və tendensiyalarına
- aqrar sahədə aparılan iqtisadi islahatlara
- kapital resurslarının istifadəsinə
- aqrar sahədə kredit mexanizminə

385 Kənd təsərrüfatının əmtəə istehsalçıları digər sahələrdə fəaliyyət göstərən təsərrüfatçılıq qurumları kimi mövcud faiz stavkaları ilə kredit əldə etmək və girov qoymaq imkanına malikdirlərmi?

- malik ola bilərlər
- malik deyillər
- malikdirlər
- girov qoya bilərlər
- imkanları var

386 Ərzaq məhsullarına olan tələbatın ödənilməsində hansı istehsalın və ya amillərin xüsusi çəkisi ölkələrin ərzaq təhlükəsizliyinin səviyyəsini müəyyənləşdirir?

- yerli kooperativlərin
- yerli istehsalın və ya idxal kanallarının
- yerli fermer təsərrüfatlarının
- yerli firmaların
- yerli sahibkarların

387 Aqrar sahənin inkişafının strateji məqsədi nədən ibarətdir?

- satış bazarlarının itirilməsi
- ölkənin milli ərzaq təhlükəsizliyinin təmin edilməsi
- istehsalın böhran səviyyəsindən aşağı enməsi
- ərzaq və iqtisadi təhlükəsizliyin zəifləməsi
- idxaldan asılığın artması

388 Ərzaq təhlükəsizliyinin təmin edilməsinin mühüm vasitəsi aqrar istehsalda mülkiyyət formalarından asılı olmayaraq təsərrüfat subyektlərinin səmərəli nə fəaliyyəti ilə şərtlənir?

- istehsal-zootexniki
- istehsal-maliyyə
- istehsal-istehlak
- istehsal-iqtisadi
- istehsal-aqrotexniki

389 Azərbaycanın ticarət-iqtisadi əlaqələrinə neçə aspektdən yanaşılır?

- beş
- iki
- bir
- üç
- dörd

390 Hər bir tarixi mərhələdə mövcud sosial-iqtisadi şəraiti nəzərə alaraq ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından hansı müxtəlif sənədlər hazırlayırlar?

- qaydalar
- proqramlar
- sərəncamlar
- qanunlar
- layihələr

391 Proqramın mühüm tərkib hissəsini hansı məsələlər təşkil edir?

- maddi-texniki bazanın möhkəmləndirilməsi
- əhalinin ərzaqla təminatını yaxşılaşdırmaq məqsədilə k/t istehsalının dayanıqlı inkişafının təmin edilməsi
- aqrar bölmənin inkişafı sahəsində həyata keçirilən tədbirlər
- k/t məhsulları istehsalında mövcud tənəzzülü iqtisadi artımla əvəz olunması
- əhalinin tələbatını region daxili istehsal hesabına ödənilməsi

392 Ərzaq təhlükəsizliyinin təmin edilməsində ərzaq bazarının iqtisadi rolu nə ilə şərtlənir?

- beynəlxalq aləmdə vassal dövlət imicinin formalaşmasının qarşısını almaq
- bolluq və iqtisadiyyatın aqrar bölməsində stabillik yaradılması ilə
- məşğulluq və əmək ehtiyatlarından səmərəli istifadə
- ərzaq asılılığını neytrallaşdırmaq
- ərzağın sərbəst şəkildə reallaşdırılması

393 Dövlətin ərzaq bazarına təsir imkanları hansı amillərdən asılı olur?

- ərzaq təhlükəsizliyinin elmi-nəzəri əsaslarından
- iqtisadi sistemin tipindən, ölkənin iqtisadi inkişaf səviyyəsindən
- iqtisadi sistemin quruluşundan, ölkənin iqtisadi vəziyyətindən
- ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizmindən
- ərzaq təhlükəsizliyinin quruluşundan

394 Ərzaq təhlükəsizliyinin təmin edilməsində dövlətin iqtisadi tənzimləmə vasitələrindən istifadə etməklə hansı strateji məqsədə nail olmağa çalışır?

- aqrar-ərzaq kompleksini iqtisadi vasitələrlə tənzimləmək
- dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsində iqtisadi tənzimləmə vasitələrindən istifadəsi, siyasi məqsəd daşıyır
- aqrar bazarda və aqrar bölmədə baş verən iqtisadi proseslərə təsir etmək
- regional bazarlarda satılan k/t-ı məhsullarının həcmının və qiymətinin dəyişməsinə nail olmaq
- bir çox problemin aradan qaldırılmasına nail olmaq

395 Ərzaq təhlükəsizliyinin təmin edilməsində və ərzaq bazarına tənzimlənməsində başlıca məqsədlərdən birini müəyyən edin?

- k/t-da qiymətlərin tənzimlənməsinə cəhd edilməsi
- istehlakçıların və əmtəə istehsalçıların maraqlarının qorunması
- ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizmində istehsalçıların maraqları, istehlakçıların mənafeləri ilə ziddiyyət təşkil etsin
- k/t-ı iqtisadiyyatın digər sahələri ilə paritet iqtisadi münasibətləri formalaşdırmasının
- daxili bazarda k/t-ı məhsullarına olan tələbatə təsir etmək

396 Əmtəə intervensiyası hansı hallarda tətbiq edilir?

- ərzaq bazarında alıcılarla-satıcıların maraqlarının qorunması məqsədilə
- ərzaq bazarında kəskin disproporsiyaları aradan qaldırmaq və ərzaq təhlükəsizliyini dövlətin xüsusi resursları hesabına təmin etmək məqsədilə
- ərzaq bazarında məhsul bolluğunu aradan qaldırmaq məqsədilə
- ərzaq bazarında yaranan qıtlığı aradan qaldırmaq məqsədilə
- ərzaq bazarında əmtəələrin qiymətinin qaldırılması məqsədilə

397 Tədarük intervensiyası hansı məqsədə xidmət edir?

- ərzaq bazarının tənzimlənməsində istifadə etdiyi iqtisadi vasitələrin təkmilləşdirilməsi
- ərzaq təhlükəsizliyinin təmin edilməsinə və ərzaq bazarının tənzimlənməsinə
- ərzaq bazarının tənzimləmə mexanizminin formalaşmasına
- ərzaq bazarının tənzimlənməsi istiqamətlərinin təcrübədə reallaşdırılması
- əhalinin ərzaq məhsullarına olan tələbatının strateji ərzaq resursları hesabına ödənilməsi

398 Dövlətin aqrar iqtisadiyyata müdaxiləsinin ən mühüm parametri nə hesab olunur?

- məqsədli proqramlar
- tədarük intervensiyası
- dövlət girov əməliyyatları
- qiymət
- satış kvotaları

399 Tədarük intervensiyası hansı məqsəd üçün tətbiq edilir?

- dövlət məqsədli qiymətlər vasitəsilə k/t-ı məhsullarının istehsalı və satışına xərclərin kompensasiya edilməsi məqsədilə
- məhsul bolluğu və təklifin tələbi üstələməsi nəticəsində qiymətlərin səviyyəsinin aşağı düşməsinin qarşısını almaq və təminatlı şərtlərlə tədarük həyata keçirmək
- dövlət ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bazarını tənzimləmək
- yerli əmtəə istehsalçıların bazarında xüsusi çəkisini bərpa etmək
- dövlət satışa kvota tətbiq etməklə yerli əmtəə istehsalçılarını iqtisadi baxımdan stimullaşdırmaq

400 Satış kvotaları hansı məqsədlə tətbiq edilir?

- daxili bazarın qorunmasını təmin etmək
- dövlətin ərzaq asılılığının qarşısını almaq, xarici ölkələrin əmtəə istehsalçıları tərəfindən ölkəyə məhsul idxalını azaltmaq
- müəyyən müddət ərzində dövlətin iqtisadi siyasətinə uyğun olaraq k/t məhsulları istehsalının geniş təkrif istehsalını həyata keçirmək
- istehsalçıların kifayət qədər gəlir əldə etməsini təmin etmək
- bazar konyukturunun proqnozu və orta bazar qiymətləri əsasında dövlət orqanları tərəfindən müəyyən edilməsi

401 Kənd təsərrüfatı və ərzaq məhsullarının satışına hədd qoymaq istədikdə hansı tənzimləmə vasitəsindən istifadə edilir?

- dövlət girov əməliyyatları
- satış kvotaları
- əmtəə intervensiyası
- tədarük intervensiyası
- məqsədli dövlət yardım proqramları

402 Dövlətin əmtəə intervensiyası hansı məqsədi nəzərdə tutur?

- daxili bazarı xarici satıcılardan müdafiəsini
- istehsalçıların maraqlarının qorunması
- ərzaq təhlükəsizliyinin təmin edilməsi
- əhalinin ərzaq məhsullarına olan tələbatının idxal hesabına ödənilməsini
- əhalinin ərzaq məhsullarına olan tələbatının öncədən bu məqsədlə yaradılan strateji ərzaq resursları hesabına ödənilməsini